

TEST: 0703#01#Y15#QIYABI 500

Test	0703#01#Y15#qiyabi 500
Fənn	0703 - Dünya iqtisadiyyatı
Təsviri	[Təsviri]
Müəllif	Mahmudova N.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	3
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☒
Ancaq irəli	☐
Son variant	☐

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	400
Maksimal faiz	400
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	40 %

Sual: Dünya iqtisadiyyatı nədir? Tam cavab hansıdır ? (Çəki: 1)

- ☐ milli təsərrüfatların toplusu
- ☐ milli təsərrüfatların BƏB-lə qarşılıqlı əlaqələnməmiş sistemi
- ☐ beynəlxalq iqtisadi münasibətlər sistemi
- ☒ istehsal, istehlak, bölgü və mübadilənin dünya miqyasında fasiləsiz baş verdiyi iqtisadi sistem
- ☐ dünya miqyasında ixrac və idxalın məcmusu

Sual: Dünya iqtisadiyyatının xarakterik cəhətləri.Səhv cavab hansıdır? (Çəki: 1)

- ☐ dünya iqtisadiyyatı sistemdir

- ☐ dünya iqtisadiyyatı tam və müəkkəb sistemdir.
 - ☐ dünya iqtisadiyyatı bütövlüyə malik ,tam və müəkkəb sistemdir
 - ☒ dünya iqtisadiyyatı tarixi - coğrafi kateqoriyadır
 - ☐ dünya iqtisadiyyatı tarixi və siyasi-iqtisadi kateqoriyadır
-

Sual: Dünya iqtisadiyyatı nədir? Səhv cavab hansıdır ? (Çəki: 1)

- ☐ milli təsərrüfatların toplusu
 - ☐ milli təsərrüfatların BƏB-lə qarşılıqlı əlaqələnmiş sistemi
 - ☐ beynəlxalq iqtisadi münasibətlər sistemi
 - ☐ istehsal, istehlak, bölgü və mübadilənin dünya miqyasında
 - ☒ dünya miqyasında ixrac və idxalın məcmusu
-

Sual: Dünya iqtisadiyyatının xarakterik cəhətləri. Səhv cavab hansıdır? (Çəki: 1)

- ☒ dünya iqtisadiyyatı sadə sistemdir
 - ☐ dünya iqtisadiyyatı müəkkəb sistemdir
 - ☐ dünya iqtisadiyyatı bütövlüyə malik sistemdir
 - ☐ dünya iqtisadiyyatı tarixi kateqoriyadır
 - ☐ dünya iqtisadiyyatı tarixi və siyasi-iqtisadi kateqoriyadır
-

Sual: Dünya iqtisadiyyatının xarakterik cəhətləri. Səhv cavab hansıdır? (Çəki: 1)

- ☐ dünya iqtisadiyyatı vahid vəhdətdir.
 - ☐ dünya iqtisadiyyatı qeyri - bərabər inkişaf edən sistemdir
 - ☐ dünya iqtisadiyyatı ümumi məqsədə malikdir
 - ☒ dünya iqtisadiyyatı milli təsərrüfatların çoxsəviyyəli birliyidir
 - ☐ dünya iqtisadiyyatı siyasi-iqtisadi kateqoriyadır
-

Sual: Dünya iqtisadiyyatının struktur elementlərinə hansılar aid deyil? (Çəki: 1)

- ☐ ölkələr
 - ☐ inteqrasiya birlikləri
 - ☒ materiklər
 - ☐ dünya bazarları
 - ☐ beynəlxalq çoxtərəfli tənzimləmə sistemləri
-

Sual: Hansılar Dünya iqtisadiyyatının subyektləri deyildir? (Çəki: 1)

- ☐ milli təsərrüfatlar
 - ☐ Transmilli korporasiyalar
 - ☐ İnteqrasiya birlikləri
 - ☒ Hərbi-siyasi birliklər
 - ☐ Beynəlxalq iqtisadi təşkilatlar
-

Sual: Dünya iqtisadiyyatına xas deyildir? (Çəki: 1)

- ☐ ziddiyyətlər
- ☐ rəqabət mübarizəsi
- ☐ transformasiya

- ☒ stabillik
 - ☐ qadağan olunmuş iqtisadi fəaliyyət
-

Sual: Dünya iqtisadiyyatının alt sistemlərinin formalaşdırıcı meyarlar hansılardır? (Çəki: 1)

- ☐ iqtisadi inkişaf səviyyəsi
 - ☐ təsərrüfatın sosial strukturu
 - ☐ iqtisadi artımın tipi
 - ☐ iqtisadi potensialın həcmi
 - ☒ əhalinin sayı
-

Sual: Dünya təsərrüfatının əsas inkişaf qanunauyğunluqlarına aid deyildir? (Çəki: 1)

- ☒ bərabər sürətli harmonik inkişafın sürətlənməsi
 - ☐ qeyri-bərabər inkişafın dərinləşməsi
 - ☐ təbii resurslara söykənən inkişaf
 - ☐ qarşılıqlı asılı inkişafın dərinləşməsi
 - ☐ regional inteqrasiyanın güclənməsi
-

Sual: Dünya iqtisadiyyatının əsas inkişaf göstəricilərinə aid deyildir. (Çəki: 1)

- ☐ məcmu dünya məhsulu
 - ☐ ümumi daxili məhsul
 - ☐ ümumi milli məhsul
 - ☐ valyutaların alıcılıq qabiliyyətlərinin müqayisəliliyi
 - ☒ yığım göstəriciləri
-

Sual: Asiya istehsal üsuluna xas deyildir. (Çəki: 1)

- ☐ Hakimiyyət bütün resursların sərəncam vericisidir
 - ☐ Dövlət ali mülkiyyətçidir
 - ☒ Dövlət iqtisadi stimullaşdırma vasitəsi ilə əhalini idarə edir
 - ☐ Torpaqlar vergilər müqabilində əhalinin istifadəsinə verilir
 - ☐ Şəhər və kənd əməyinin bölgüsü və pul əmtəə münasibətləri stimullaşdırılırdı
-

Sual: Antik istehsal üsuluna xas deyildir. (Çəki: 1)

- ☐ xüsusi və icma mülkiyyəti
 - ☐ qul əməyi
 - ☐ şəhər-dövlətlərin inkişafı
 - ☒ hakimiyyət iqtisadi fəaliyyəti genişləndirməklə varlanırdı
 - ☐ sənətkarlıq kənd təsərrüfatından ayrılırdı
-

Sual: Qədim Qərbi Avropanın iqtisadi inkişafı faktorlarına aid deyildir (Çəki: 1)

- ☐ VII –VIII əsrlərdə dünyada iqlimin istiləşməsi
- ☐ Sənətkarlığın əkinçilikdən ayrılması və əmtəə istehsalının yaranması
- ☐ Böyük coğrafi kəşflər və kolonial müdaxilələr
- ☐ Kapitalın ilkin toplanmasının başlaması

☒ İşçi qüvvəsinin böyük potensialının yaranması

Sual: Dünya təsərrüfatının yaranması səbəblərinə aid deyil? (Çəki: 1)

- ☐ beynəlxalq istehsalın yaranması
 - ☐ beynəlxalq miqyasda məhsuldar qüvvələrin ictimailəşməsi
 - ☐ kolonial və yarımkolonial rejimlərin meydana gəlməsi
 - ☐ kapital axınının genişlənməsi
 - ☒ əhali miqrasiyasını sürətlənməsi
-

Sual: Kapitalist istehsal üsulunun yaranması əlamətlərinə aid deyil. (Çəki: 1)

- ☐ İlk kapital yığımının başlaması
 - ☐ Sənaye inqilabları
 - ☐ Təsərrüfatçılıqda ictimai münasibətlərin dəyişməsi
 - ☐ Kapital yığıcı normasının artması
 - ☒ Milli dövlətlərin yaranması
-

Sual: Dünya iqtisadiyyatı global sistem konsepsiyasına əsasən? (Çəki: 1)

- ☐ tarixi kateqoriyadır
 - ☐ inkişaf edən kateqoriyadır
 - ☐ dinamik kateqoriyadır
 - ☒ statik kateqoriyadır
 - ☐ milli təsərrüfatlar sistemidir
-

Sual: Dünya iqtisadiyyatının və ölkələr arası iqtisadi münasibətlərin inkişafı konsepsiyaları neşə qrupa ayrılır? (Çəki: 1)

- ☐ üç
 - ☐ beş
 - ☒ iki
 - ☐ yeddi
 - ☐ qruplara ayrılmaz
-

Sual: Ölkələr arası iqtisadi münasibətlərin inkişafı konsepsiyalarına aid deyildir. (Çəki: 1)

- ☐ müqayisəli üstünlüklər nəzəriyyəsi
 - ☐ istehsal faktorları nəzəriyyələri
 - ☐ texnoloji fərq nəzəriyyələri
 - ☒ irqi və dini fərqlilik nəzəriyyələri
 - ☐ kapitalın hərəkəti nəzəriyyələri
-

Sual: Dünya iqtisadiyyatının sistem konsepsiyalarına aid deyildir? (Çəki: 1)

- ☐ İmperializm və neokolonializm
- ☐ Modernləşdirmə
- ☐ Yeni təkamül
- ☒ Dini müxtəliflik

☐ Asılılıq

Sual: Dünya iqtisadiyyatının sistem konsepsiyalarına aid deyildir. (Çəki: 1)

- ☐ Dünya sistemi
 - ☐ Yeni beynəlxalq əmək bölgüsü
 - ☐ Qarşılıqlı asılılıq
 - ☐ Bərabər tərəfdaşlıq
 - ☒ Azad ticarət
-

Sual: Dünya iqtisadiyyatının sistem konsepsiyalarına aid deyildir? (Çəki: 1)

- ☐ Modernləşdirmə
 - ☐ Mərhələli inkişaf
 - ☐ Rostou nəzəriyyəsi
 - ☒ Müqayisəli üstünlüklər
 - ☐ Qarşılıqlı asılılıq
-

Sual: İmperializm və neokolonializm konsepsiyasını müəlliflərinə aid deyil? (Çəki: 1)

- ☐ V.Lenin
 - ☐ O. Bauer
 - ☐ P Gilferding
 - ☒ A. Smit
 - ☐ C.Qobson
-

Sual: Modernləşdirmə nəzəriyyəsinin mahiyyətinə aid deyil? (Çəki: 1)

- ☐ ənənəvi cəmiyyətdən yeni cəmiyyətə keçid mərhələli şəkildə baş verir
 - ☐ yeni cəmiyyətə keçid mənəvi dəyərlərlə bağlıdır
 - ☒ etnomərkəzçilik əsas stimuldur
 - ☐ ənənəvi cəmiyyətlər konservativ düşüncə ilə idarə edilir
 - ☐ yeni cəmiyyətlər rəşional tərəkəkkürlə idarə edilir
-

Sual: Modernləşdirmə nəzəriyyəsinin müəlliflərinə aid deyildir? (Çəki: 1)

- ☐ M.Veber
 - ☐ T.Pirson
 - ☐ Ş.Eyzenşdat
 - ☒ D. Rikardo
 - ☐ T. Myurdal
-

Sual: Yeni təkəmə nəzəriyyəsinin mahiyyətinə aid deyildir? (Çəki: 1)

- ☐ Müəşir cəmiyyət ənənəvidən sosial diferensiyasiya yolu ilə yaranır
 - ☒ Yeni cəmiyyət iqtisadi inkişaf nəticəsində yaranır
 - ☐ Modernləşdirmə və qərbləşmə eyni anlam daşıyır
 - ☐ Fərdeşilk xarakteristikalarına əşaslanır
 - ☐ Müəşir cəmiyyət bioloji sistemə oxşar diferensiyasiya olunur
-

Sual: Asılılığın metanəzəriyyəsinin mahiyyətinə aid deyildir? (Çəki: 1)

- ☒ milli kapitalizm və integral modernləşdirmə
 - ☐ kapitalist sistemi asılığı gücləndirir
 - ☐ metropoliyalar satelittlərin artıq gəlirlərini mənimsəyir
 - ☐ asılılıq daimi deyildir, vəziyyət dəyişə bilər
 - ☐ satelittlər ona görə geri qalır ki, öz gəlirlərinin artığını mənimsəyə bilmir
-

Sual: Asılılığın metanəzəriyyəsinin əsas istiqamətlərinə daxil deyildir? (Çəki: 1)

- ☐ asılı gerilik
 - ☐ asılı inkişaf
 - ☐ birgə inkişaf
 - ☐ asılılığın təkrar istehsalı
 - ☒ asılılığın tədrici zəifləməsi
-

Sual: Asılılığın metanəzəriyyəsinin ideoloqlarına aid deyildir? (Çəki: 1)

- ☐ R. Prebiş
 - ☐ A. Frank
 - ☐ İ. Vallerştayn
 - ☒ T. Mann
 - ☐ S.Hofman
-

Sual: Dünya sistemi nəzəriyyəsinin mahiyyətinə aid deyildir? (Çəki: 1)

- ☐ Dünya mərkəz əyalət və yarıməyalətlərdən ibarətdir
 - ☒ Dünya bərabər hüquqlu ölkələrdən ibarətdir
 - ☐ İnkişafda asılı öz-özünə yox olur
 - ☐ Dünya sisteminin əsas ziddiyyəti asılılıqdan törəyir
 - ☐ Dövlətin asılılığı mərkəz və əyalətlər arasındakı fərqlə şərtlənir
-

Sual: Mərhələli inkişaf konsepsiyasına aid deyildir? (Çəki: 1)

- ☐ Cəmiyyət iqtisadi inkişaf səviyyələrinə görə qruplara ayrılır
 - ☒ Natural təsərrüfatçılıq inkişafı sürətləndirir
 - ☐ Ənənəvi cəmiyyət aqrar və feodal cəmiyyət hesab edilir
 - ☐ Artım mərhələsi ənələri yox edir
 - ☐ Yetkinlik davamlı və dövrü artım üzərində formalaşır
-

Sual: Qlobal asılılıq terminin müəllifi kimdir? (Çəki: 1)

- ☒ S .Hofman
 - ☐ R.Kuper
 - ☐ K.Marks
 - ☐ D.Rikardo
 - ☐ U.Rostou
-

Sual: Qloballaşma konsepsiyasına aid deyildir? (Çəki: 1)

- ☐ Təsərrüfat həyatının beynəlmiləlləşməsi
 - ☐ Beynəlmiləlləşmənin yeni mərhələsi (marksist yanaşma)
 - ☐ Bərabər tərəfdaşlıq bərabər əsliliq yaradır
 - ☐ Formalaşmış sosial şərait qloballaşmanı gücləndirir
 - ☒ Milli maraqların prioritetliyi qloballaşmanı gücləndirir
-

Sual: Dünya təsərrüfatı nəzəriyyələrinə aid deyil? (Çəki: 1)

- ☐ Mərhələli inkişaf nəzəriyyəsi
 - ☐ Vahid industrial cəmiyyət nəzəriyyəsi
 - ☐ Post industrial cəmiyyət nəzəriyyəsi
 - ☐ Vahid sivilizasiya nəzəriyyəsi
 - ☒ Vahid təbiət nəzəriyyəsi
-

Sual: Hansı nəzəriyyə müəllifi düzgün göstərməyib? (Çəki: 1)

- ☒ Yeni industrial cəmiyyət – C. Keyns
 - ☐ Postindustrial cəmiyyət – D. Bella
 - ☐ Superindustrial cəmiyyət – A. Toffler
 - ☐ Mərhələli inkişaf cəmiyyəti - U. Rostou
 - ☐ İmperiyaların dağılması nəzəriyyəsi – P. Kennedi
-

Sual: Sivilizasiyaların toqquşması nəzəriyyəsi dünyada neçə sivilizasiyanın olduğunu iddia edir? (Çəki: 1)

- ☐ 7
 - ☒ 8
 - ☐ 9
 - ☐ 12
 - ☐ 2
-

Sual: Sivilizasiyaların toqquşması nəzəriyyəsinin müəllifi kimdir? (Çəki: 1)

- ☒ S. Xattington
 - ☐ F. Fukuyama
 - ☐ A. Toffler
 - ☐ D. Bella
 - ☐ P. Samuelson
-

Sual: Hansı nəzəriyyənin əsas müddəası doğru göstərməyib? (Çəki: 1)

- ☒ Vahid cəmiyyət sosiomədəni nəzəriyyəsi – bütün ölkələr vahid liberal ticarət sistemə keçir
 - ☐ Sivilizasiyaların toqquşması – dünya çoxqütblüyə doğru gedir
 - ☐ Vahid industrial cəmiyyət- sənayeləşmə bütün ölkələri vahid industrial cəmiyyətə doğru aparır
 - ☐ Yeni industrial cəmiyyət- istehsal texniki cəhətdən getdikcə mürəkkəbləşir
 - ☐ Postindustrial cəmiyyət - superindustrial cəmiyyət olaraq da adlandırılır
-

Sual: Postindustrial iqtisadiyyatın əsas əlamətlərinə aid deyil? (Çəki: 1)

- ☐ istehsal və istehlakın strukturunun dəyişməsi
 - ☐ təhsil səviyyəsinin yüksəlməsi
 - ☐ ətraf mühitə yeni münasibət
 - ☒ milli özünüdərkini güclənməsi
 - ☐ kiçik biznesin renesansı
-

Sual: Dünya təsərrüfatı mexanizmi aşağıdakı əlamətlərlə xarakterizə edilmir? (Çəki: 1)

- ☐ Mülkiyyətin reallaşdırılması sistemidir
 - ☐ Məhsuldar qüvvələrin istifadəsi sistemidir
 - ☐ Dünya təsərrüfatının nisbətlərinin tənzimlənməsi sistemidir
 - ☐ İstehsal münasibətləri ilə məhsuldar qüvvələrin arasındakı ziddiyyətlərin həlli sistemidir
 - ☒ Ölkələr arası mübahisələrin həlli sistemidir
-

Sual: Dünya təsərrüfatının əsas sistem yaradıcı elementidir? (Çəki: 1)

- ☐ Transmilli şirkətlər
 - ☐ İri korporasiyalar
 - ☒ Dünya bazarı
 - ☐ Neft-qaz ehtiyatları
 - ☐ Qızıl ehtiyatları
-

Sual: Dünya iqtisadiyyatının inkişaf mərhələləri düzgün göstərilməyib? (Çəki: 1)

- ☒ birinci mərhələ - XV-XVII əsrlər
 - ☐ birinci mərhələ XIII-XVII əsrlər
 - ☐ ikinci mərhələ - müasir bazarın formalaşması mərhələsi
 - ☐ Üçüncü mərhələ - inhisarizmə keçid mərhələsi
 - ☐ İkinci mərhələ - global qarşılıqlı asılılıq mərhələsi
-

Sual: Dünya təsərrüfatı mexanizminin əsas əlamətlərinə aid deyildir? (Çəki: 1)

- ☐ kapitalı hərəkətinin konkret formaları
 - ☐ beynəlxalq qiymətlər
 - ☐ valyuta kursları
 - ☒ xarici ticarətin həcmi
 - ☐ borc faizi dərəcəsi
-

Sual: Dünya iqtisadi nizamının əsas əlamətlərinə aid deyildir? (Çəki: 1)

- ☐ Çoxtərəfli əsasda qəbul edilmiş qaydalar
 - ☐ Qarşılıqlı qəbul edilən normalar toplusu
 - ☒ Milli maraqların prioritetliyi
 - ☐ Müəyyən xərclər tələb edən öhdəliklər
 - ☐ Qeyri-təkmil rəqabəti mümkünsüz edir
-

Sual: Dünya iqtisadi nizamına daxil deyildir? (Çəki: 1)

- ☐ beynəlxalq valyuta sistemi
 - ☐ dünya ticarət sistemi
 - ☐ beynəlxalq vergi qoyma prinsipləri
 - ☒ ikiqat vergi qoymadan qaçma prinsipi
 - ☐ TRİPS sənədlər paketi
-

Sual: İnkişaf səviyyələrində fərqlərin identifikasiyası amilləri? (Çəki: 1)

- ☐ inkişaf səviyyəsindəki fərqlər əhalinin sayı ilə müəyyənləşir
 - ☐ inkişaf səviyyəsindəki fərqlər ərazinin ölçüləri ilə müəyyənləşir
 - ☐ inkişaf səviyyəsindəki fərqlər təbii iqlim şəraiti ilə müəyyənləşir
 - ☐ inkişaf səviyyəsindəki fərqlər hərbi güclə müəyyənləşir
 - ☒ inkişaf səviyyəsindəki fərqlər hər nəfərə düşən əlavə dəyər istehsalı ilə müəyyənləşir
-

Sual: İnkişaf səviyyələrində fərqlərin aradan qaldırılması modellərinə aid deyildir? (Çəki: 1)

- ☐ haqlayıcı inkişaf modeli
 - ☐ idxal əvəzedici inkişaf modeli
 - ☐ ixracyönlü inkişaf modeli
 - ☒ əhali artımının məhdudlaşdırılması modeli
 - ☐ milli istehsalı himayəçiliyi modeli
-

Sual: İnkişaf səviyyələrində fərqlərin aradan qaldırılmasına təkan verən cəhətlər? (Çəki: 1)

- ☐ sənayeləşmənin sürətlənməsi
 - ☐ elmi-texniki tərəqqi
 - ☒ iqtisadi inkişafın dövriliyi
 - ☐ qloballaşma prosesləri
 - ☐ iqtisadi inteqrasiya
-

Sual: Dünya iqtisadiyyatında xüsusi çəkili artmır? (Çəki: 1)

- ☐ inkişaf etmiş ölkələr
 - ☐ inkişaf etməkdə olan ölkələr
 - ☐ neft istehsalçısı olan ölkələr
 - ☐ kapitalist ölkələri
 - ☒ kənd təsərrüfatı ölkələri
-

Sual: Ölkənin dünya təsərrüfat sistemində iştirakını müəyyənləşdirən parametrlər? (Çəki: 1)

- ☐ Dünya ticarətində payı ilə
 - ☐ Milli iqtisadiyyatda xarici faktorların iştirakı ilə
 - ☐ Xarici borclanmanın həcmi ilə
 - ☒ Ərazisinin ölçüləri ilə
 - ☐ İdxal kvotalarının həcmi ilə
-

Sual: Təsərrüfat həyatının trans milliləşməsinə xarakterizə etmir? (Çəki: 1)

- ☐ beynəlxalq inhisarların fəaliyyəti
 - ☐ xaric filialların fəaliyyəti
 - ☐ birgə müəssisələrin fəaliyyəti
 - ☒ sahibkarlığın güclənməsi
 - ☐ miqrantların çoxalması
-

Sual: Dünya təkrar istehsal prosesinin əsasını təşkil edir? (Çəki: 1)

- ☐ Təbii ehtiyatlar toplusu
 - ☐ Dünya dövlətlərinin iqtisadi sistemi
 - ☐ Dünya əhalisi
 - ☒ Əmtəə və xidmətlər istehsalı sistemi
 - ☐ Beynəlxalq maliyyə bazarı
-

Sual: Beynəlxalq istehsal nədir? (Çəki: 1)

- ☐ Beynəlxalq bazarlar üçün istehsal
 - ☐ Müxtəlif ölkələrdə olan filiallarda olan istehsal
 - ☐ İxrac üçün istehsal
 - ☒ Birbaşa və ya portfel formasında xarici sahibkarlıq kapitalı əsasında istehsal
 - ☐ Xarici xammal əsasında istehsal
-

Sual: Beynəlxalq istehsalın sahəvi və regional cəmlənməsi əlamətlərinə aid deyildir? (Çəki: 1)

- ☐ İlk sektorda korporasiyaların beynəlxal fəallığı kəskin aşağı düşmüşdür
 - ☐ TMK-ların xidmət sferasında fəallığı kəskin artmışdır
 - ☐ Sahibkar kapitalı əsasən inkişaf etmiş ölkələr arasında gedir
 - ☐ Transmilliləşmə əmsalı inkişaf etməkdə olan ölkələrdə daha yüksəkdir
 - ☒ İnkişaf etmiş ölkələrin kompaniyalarının istehsal güclərinin əsas hissəsi ölkə daxilində yerləşdirilmişdir
-

Sual: Beynəlxalq əmək bölgüsünün mahiyyətinə aid deyil? (Çəki: 1)

- ☐ Beynəlxalq ixtisaslaşmaya əsaslanır
 - ☒ Beynəlxalq ticarətə əsaslanır
 - ☐ Beynəlxalq kooperasiyanı şərtləndirir
 - ☐ Dünya bazarının inkişafının əsas vasitəsidir
 - ☐ İxtisaslaşma və kooperasiyalılığın inkişafı ETT ilə bağlıdır
-

Sual: Regional iqtisadi integrasiya nədir? (Çəki: 1)

- ☐ Dayanıqlı iqtisadi əlaqələrin inkişafı prosesidir
 - ☐ Integrasiyanın məqsədlərindən biri dövlətlərin bazar sərhədlərini genişləndirməklə öz zəif mövqelərini möhkəmlətməkdən ibarətdir
 - ☒ Integrasiya xarici ticarət dövriyyəsinə genişləndirməyin əsas vasitəsidir
 - ☐ Integrasiya dünya istehsal prosesinin inkişaf formasıdır
 - ☐ Integrasiya resurs çatışmazlığının həlli vasitəsidir
-

Sual: Qloballaşma özündə aşağıdakıları ehtiva etmir? (Çəki: 1)

- ☐ Təsərrüfat həyatının beynəlmilləşməsini
 - ☐ Müxtəlif ölkələrin xarici ticarət üzrə qarşılıqlı fəaliyyətinin artmasını
 - ☐ Beynəlxalq iqtisadi infrastrukturun yaranmasını
 - ☐ Dünya təsərrüfatının yaranmasını
 - ☒ Regional iqtisadi konfliktlərin yaranmasını
-

Sual: Qloballaşmanı səviyyəsini müəyyənləşdirən parametrlər? (Çəki: 1)

- ☐ Xarici kapitalın nəzarət etdiyi müəssisələrdə sahibkar kapitalın hərəkəti
 - ☐ Xarici kapitalın nəzarət etdiyi müəssisələrdə borc kapitalın hərəkəti
 - ☐ İstehsal faktorlarının beynəlxalq hərəkəti
 - ☒ Elmi-texniki tərəqqinin sürəti
 - ☐ İşçi qüvvəsinin beynəlxalq hərəkəti
-

Sual: Qloballaşmanın milli təsərrüfatlara təsirlərindən biri səhvdir? (Çəki: 1)

- ☐ Ölkələrin müxtəlif səviyyələrdə iqtisadi inkişafı
 - ☐ Onun sayəsində istehsal miqyasında qənaət imkanları yaranır
 - ☐ İstehsal faktorlarının dünyada yerləşməsinin səmərəliliyi artır
 - ☒ İnkişaf etməkdə olan ölkələr daha çox fayda əldə edirlər
 - ☐ Stolper- Samuelson teoreminə görə istehsal faktorlarının qiymətləri bərabərləşir
-

Sual: Aşağıdakılardan biri qarşılıqlı asılılığın əlamətinə aid edilə bilməz? (Çəki: 1)

- ☐ Təsərrüfatçılığın beynəlmilləşməsi qarşılıqlı asılılığı gücləndirir
 - ☐ Qarşılıqlı asılılıq məcmu tələbin artmasını stimullaşdırır
 - ☐ Qarşılıqlı asılılıq sayəsində əsas ticarət tərəfdaşı olan inkişaf etmiş ölkələrdə ÜDM-in artımı idxalçı ölkələrdə daxili istehsalı artırır
 - ☐ Qarşılıqlı asılılıq şəraitində lider dövlətlər dünya miqyaslı iqtisadi gücə çevrilir
 - ☒ Qarşılıqlı asılılıq iqtisadi təhlükəsizliyi gücləndirir
-

Sual: İqtisadi təhlükəsizliyin mahiyyətinə cavab vermir: (Çəki: 1)

- ☐ İnkişaf problemi kimi ilk dəfə 1974 il Braziliya konsepsiyasında ifadə edilmişdir
 - ☐ Beynəlxalq iqtisadi təhlükəsizlik ölkələrin elə qarşılıqlı fəaliyyətini ehtiva edir ki, bu başqa ölkələrin maraqlarına bilərəkdən zərər vurmur
 - ☐ Milli iqtisadi təhlükəsizlik iqtisadiyyatın daxili və xarici, qeyri əlverişli təsirlərdən müdafiəsini ehtiva edir
 - ☒ İqtisadi təhlükəsizlik, aşağı inflyasiya, işsizlik, yüksək əmək haqqı və iqtisadi artım deməkdir
 - ☐ Milli iqtisadi təhlükəsizlik daxili və xarici faktorlara ayrılır
-

Sual: Dünya iqtisadiyyatında yığımın təyinatına aid deyildir? (Çəki: 1)

- ☐ Yığım əldə olunan qazancla xərclərin fərqidir
- ☐ Yığım cari daxilolmalarla ödəmələrin fərqidir
- ☒ Yığım tədiyyə balansının xüsusi sətridir
- ☐ Yığım kapital qoyuluşunun bazasıdır

☐ Yığım ölkələrin valyuta kurslarına təsir edən parametrdir

Sual: Dünya iqtisadiyyatında kapital qoyuluşunu xarakterizə etmir? (Çəki: 1)

- ☒ Tədiyyə balansının müsbət saldosu
 - ☐ İstehsal fondlarının artımı
 - ☐ Qeyri-istehsal fondlarının artımı
 - ☐ Material ehtiyatlarının artımı
 - ☐ İqtisadi artımın sürəti
-

Sual: Dünya iqtisadiyyatında kapital qoyuluşunu xarakterizə etmir? (Çəki: 1)

- ☐ İqtisadi artımın sürəti
 - ☐ İqtisadi artımın səviyyəsi
 - ☐ Əmək məhsuldarlığı
 - ☒ Neft istehsalının həcmi
 - ☐ İstehsalın kapital tutumu
-

Sual: Dünya iqtisadiyyatında yığımın səviyyəsinə təsir etmir? (Çəki: 1)

- ☐ Yığım normaları
 - ☐ Qənaətin səviyyəsi
 - ☐ Ev təsərrüfatlarının yığını
 - ☐ Müəssisə və dövlətin yığını
 - ☒ Dövlət büdcəsinin həcmi
-

Sual: Yığım və kapital qoyuluşunun dəyişməsinə təsir edir? (Çəki: 1)

- ☐ mövcud və gələcəkdəki istehlakın həcmi (Fişer)
 - ☐ gəlirin dinamikası
 - ☐ makroiqtisadi qeyri stabillik
 - ☐ "Həyat dövrü" konsepsiyası (F.Modilyani)
 - ☒ əhalinin artım sürəti
-

Sual: Yığımın motivlərinə aid edilmir? (Çəki: 1)

- ☐ insanların zamana münasibətdə istehlakının bərabərləşdirməyə çalışması
 - ☐ demoqrafik inkişafın xüsusiyyətləri
 - ☐ ev təsərrüfatlarının maddi vəziyyəti
 - ☐ dövlətin sosial təminat siyasəti
 - ☒ təbii –iqlim dəyişkənliyi
-

Sual: Yığımın motivlərinə aid edilmir? (Çəki: 1)

- ☐ qiymətlərdəki dəyişmələr
 - ☐ inkişaf dövrünün həlqələri uçot dərəcələrinin dinamikası
 - ☐ dövlət büdcəsinin saldosunun xarakteri
 - ☐ vergi yükünün səviyyəsi
 - ☒ ixracın həcmi
-

Sual: Dünya iqtisadiyyatının resurs potensialına aid deyildir? (Çəki: 1)

- ☐ İqtisadi resurslar
 - ☐ Sahibkar resursları
 - ☐ Elmi resurslar
 - ☐ Təbii resurslar
 - ☒ Dünya bazarı
-

Sual: Təbii resurslara aid deyildir? (Çəki: 1)

- ☐ Enerji resursları
 - ☐ Torpaq resursları
 - ☐ Su resursları
 - ☒ Hava resursları
 - ☐ Meşə resursları
-

Sual: İqtisadi resurslara aid deyildir? (Çəki: 1)

- ☐ Bioloji resurslar
 - ☐ Kapital resursları
 - ☐ İstehsal faktorları
 - ☐ Əmək resursları
 - ☒ İnformasiya resursları
-

Sual: Təbii resurs potensialına aid deyildir? (Çəki: 1)

- ☒ Maliyyə resursları
 - ☐ Mineral resursalar
 - ☐ Faydalı qazıntılar
 - ☐ İqlim resursları
 - ☐ Rekreasiya resursları
-

Sual: Təbii resurslar iqtisadi inkişafın: (Çəki: 1)

- ☒ Mütləq şərtidir
 - ☐ Zəruri şərtidir
 - ☐ Arzu olunan şərtidir
 - ☐ Səmərəliliyi yüksəldən şərtidir
 - ☐ Sürətləndirən şərtidir
-

Sual: Təbii-xammal ehtiyatları aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ Mineral ehtiyatlardır
 - ☐ Metal filizləridir
 - ☒ Enerji ehtiyatlarıdır
 - ☐ Enerji daşıyıcılarıdır
 - ☐ Qeyri-metal filizləridir
-

Sual: Faydalı qazıntıların geoloji ehtiyatları kateqoriyalara bölünür? (Çəki: 1)

- ☐ Həcminə görə
 - ☒ Müəyyənləşdirilməsinin etibarlılığına görə
 - ☐ Hasilatının xüsusiyyətlərinə görə
 - ☐ Yerləşdiyi əraziyə görə
 - ☐ Dünya bazarında likvidliyi səviyyəsinə görə
-

Sual: Dünyanın mineral yanacaq ehtiyatı kifayət edəcəkdir? (Çəki: 1)

- ☐ 100 il
 - ☐ 200 il
 - ☐ 50 il
 - ☒ 1000 il
 - ☐ 2000 il
-

Sual: Mineral yanacaq ehtiyatlarının əsas hissəsi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ Neft ehtiyatlarıdır
 - ☐ Qaz ehtiyatlarıdır
 - ☒ Kömür ehtiyatlarıdır
 - ☐ Ağac ehtiyatlarıdır
 - ☐ Kimyəvi ehtiyatlarıdır
-

Sual: Dünya neft ehtiyatları zaman ötdükcə? (Çəki: 1)

- ☐ Azalır
 - ☒ Artır
 - ☐ Sabit qalır
 - ☐ Sürətlə azalır
 - ☐ Stabil artır
-

Sual: Neft ehtiyatlarının ən böyük həcmi hansı ölkədədir? (Çəki: 1)

- ☐ ABŞ
 - ☐ Rusiya
 - ☐ İran
 - ☒ Səudiyyə Ərəbistanı
 - ☐ Birləşmiş Ərəb Əmirlikləri
-

Sual: Ən böyük qaz ehtiyatları yerləşir? (Çəki: 1)

- ☒ Rusiya
 - ☐ ABŞ
 - ☐ Çin
 - ☐ İran
 - ☐ Türkmənistan
-

Sual: Metal filizin ən böyük ehtiyatları hansı ölkələrdədir? (Çəki: 1)

- ☐ Avstraliya
- ☐ Kanada

- ☐ Rusiya
 - ☐ ABŞ
 - ☒ Braziliya
-

Sual: Torpaq ehtiyatlarının ən çox emal olunduğu ölkə aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ Rusiya
 - ☐ ABŞ
 - ☒ Hindistan
 - ☐ Misir
 - ☐ Avstraliya
-

Sual: Dünyanın su ehtiyatları əsas istehlakçıları kimlərdir? (Çəki: 1)

- ☒ Kənd təsərrüfatı istehsalı
 - ☐ Sənaye istehsalı
 - ☐ Kommunal xidmətlər
 - ☐ Ev təsərrüfatları
 - ☐ TMK-lar
-

Sual: Su ehtiyatlarından istifadənin səmərəliliyinin artırılması amili kimi baxılır? (Çəki: 1)

- ☐ Suya qənaət edən texnologiyaların tətbiqi
 - ☐ Su təhcizatının dövriyyəsi sisteminin tətbiqi
 - ☒ İstehsalın azaldılması
 - ☐ Su nəqliyinin itkilərin azaldılması
 - ☐ Məişətdə sudan istifadədə qeyri rasionallığın ləğvi
-

Sual: Meşə ehtiyatlarının əsas qiymətləndirmə parametrlərinə aid deyildir: (Çəki: 1)

- ☐ Meşə sahəsinin həcmi
 - ☐ Meşənin sıxlığı
 - ☐ Meşənin oduncaq ehtiyatları
 - ☐ Hər kvadrat metrə ağacların sayı
 - ☒ Meşələrin bərpası əmsali
-

Sual: Təbii resursların ölkələr arasındakı bölgüsü xüsusiyyətlərinə aşağıdakılardan yalnız biri aiddir: (Çəki: 1)

- ☒ Təbii resurslar ölkələr arasında bərabər bölünür
 - ☐ Yalnız 20-25% ölkə beş faizdən artıq dünya ehtiyatlarına malikdir
 - ☐ Heç bir ölkə zəruri həcmdə və sayda ehtiyatlara malik deyildir
 - ☐ Ehtiyatlar ölkələr arasında olduqca qeyri-bərabər bölünmüşdür
 - ☐ İnkişaf etmiş ölkələr daha böyük ehtiyatlara malikdirlər
-

Sual: Təbii resursların istifadədə idxalın ən böyük payı hansı ölkədədir? (Çəki: 1)

- ☐ ABŞ

- ☐ Böyük Britaniya
 - ☒ Yaponiya
 - ☐ Hindistan
 - ☐ Çin
-

Sual: Dünyanın təbii resurslarından ən çox istifadə edən ölkə hansıdır? (Çəki: 1)

- ☐ Çin
 - ☐ Rusiya
 - ☐ Yaponiya
 - ☐ Hindistan
 - ☒ ABŞ
-

Sual: Dünya ölkələrinin təbii resurslardan istifadədə müşahidə olunmur: (Çəki: 1)

- ☐ İnkişaf etmiş ölkələrdə istehsalın resurs və material tutumu azalır
 - ☐ Qərb ölkələrinin resurs idxalından asılılığı azalır
 - ☐ Yeni sənaye ölkələrində resursların istifadəsi artır
 - ☐ Yeni sənaye ölkələrində resurs idxalı artır
 - ☒ Hindistan və Pakistandan resurs ixracı artır
-

Sual: Təbii xammaldan istifadə dinamikasına təsir edən əsas amillərə aid deyildir? (Çəki: 1)

- ☐ Maddi istehsalın ümumi həcmnin artması
 - ☐ ETT nəticəsində xərclərin nisbi səviyyəsinin azalması
 - ☐ Son məhsul vahidinin xərc strukturunda baş verən dəyişiklər
 - ☐ Hazır məhsul ixracının artması
 - ☒ Yeni sənaye sahələrinin yaranması
-

Sual: Mineral xammalın istehlakı və ehtiyatlarının inkişaf meyllərinə aid edilmir? (Çəki: 1)

- ☐ İstehlakın artması ehtiyatlardan istifadədə problemləri artırır
 - ☒ İstehsalın artması istehlakı artırır
 - ☐ Sənaye kateqoriyalı ehtiyatların həcmi həndəsi silsilə ilə artır
 - ☐ Hər vahid filiz hasilatının tərkibində faydalı komponentərin payı azalır
 - ☐ Sənaye kateqoriyalı ehtiyatların artımı onların hasilatının artımını
-

Sual: Mineral xammalın dünya qiymətlərinin növləri aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ Məlumat qiymətləri
 - ☐ Topdan satış qiymətləri
 - ☐ Xarici ticarət qiymətləri
 - ☐ Birja kotirovkaları
 - ☒ Sövdələşmələrin faktiki qiymətləri
-

Sual: Dünya qiymətlərinin dinamikasına təsir etməyən amillər aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ Xammal qiymətlərinin çoxmüxtəlifliyi
 - ☐ Müxtəlif valyutaların mövcudluğu
 - ☐ Valyuta böhranları
 - ☐ Beynəlxalq inhisarlar
 - ☒ İdxalçı ölkələrin tədiyyə balansının müsbət saldosu
-

Sual: Bazar anlayışının əsas mahiyyətinə aid deyildir? (Çəki: 1)

- ☐ Bazar mübadilə sferasında baş verən satış məkanıdır.
 - ☐ Bazar istehsal, bölgü, mübadilə və istehlak proseslərində iştirak edən insanların arasında yaranan iqtisadi münasibətlər sistemidir
 - ☐ Bazar müxtəlif mülkiyyət formalarının istifadəsinə əsaslanan fəaliyyət mexanizmidir
 - ☐ Bazar pul-əmtəə və maliyyə-kredit münasibətlərinə əsaslanan fəaliyyət mexanizmidir
 - ☒ Bazar alıcı və satıcılardan vergi və rüsumların toplandığı məkandır
-

Sual: Sivil bazar münasibətlərinin əsasını təşkil etmir? (Çəki: 1)

- ☐ mülkiyyət hüquqlarının realizasiyası
 - ☐ istehsalın demokratikləşməsi
 - ☐ bazar infrastrukturunun yaradılması
 - ☒ qiymətlərin korporativ maraqlara müvafiq tənzimlənməsi
 - ☐ dövlət tənzimləyicilərinin mövcudluğu
-

Sual: Sivil bazar münasibətlərinin formalaşmasının zəruri şərti hesab edilmir? (Çəki: 1)

- ☐ Mülkiyyət və təsərrüfatçılıq çoxnövüylüyünün formalşdırılması və
 - ☐ Defisit iqtisadiyyatın prioritet istiqamətlərinin struktur yenidən
 - ☐ İqtisadiyyatın açıq sistemə çevrilməsi və xarici investisiyanın
 - ☒ İdxal kvotası və lisenziyalaşdırmanın tətbiq edilməsi
 - ☐ Müvafiq hüquqi qanunvericiliyin və normativ bazanın yaradılması
-

Sual: Bazarın mahiyyətini ifadə edən funksiyalar? (Çəki: 1)

- ☐ Əmtəə istehsalının özünütənzimləmə funksiyası
 - ☐ Stimullaşdırıcı funksiya
 - ☐ Tənzimləyici funksiya
 - ☒ Özünüinkışaf funksiyası
 - ☐ Təsərrüfatçılığın demokratikləşməsi funksiyası
-

Sual: Bazar sisteminin fəaliyyət göstərməsinin zəruri elementlərinə aid edilmir? (Çəki: 1)

- ☐ İstehsalçı və ictehlakçılar
- ☐ İqtisadi xüsusiləşmə
- ☐ Qiymətlər

- ☐ Tələb və təklif
 - ☒ İnhisarlar
-

Sual: Bazar sisteminin fəaliyyət göstərməsinin zəruri elementlərinə aiddir: (Çəki: 1)

- ☒ Rəqabət şəraiti
 - ☐ Əhalinin artımı
 - ☐ Təbii şəraitin müxtəlifliyi
 - ☐ İdaxal və ixracın inkişafı
 - ☐ Beynəlxalq iqtisadi əlaqələr
-

Sual: Bazar mexanizminin fəaliyyətinin əsas prinsiplərinə aid deyildir: (Çəki: 1)

- ☐ Marjinal təhlil
 - ☐ Alternativ seçimin xərcləri
 - ☐ İqtisadi rasionallıq
 - ☐ Defisitlik problemi
 - ☒ Qazancın zəruriliyi
-

Sual: Bazarın strukturuna əsasən qruplaşdırılma meyarlarına aid deyildir? (Çəki: 1)

- ☐ Bazar münasibətləri obyektlərinin iqtisadi təyinatına görə
 - ☐ Əmtəə qruplarına görə
 - ☐ Ərazi əlamətlərinə görə
 - ☐ İnhisarçılıq səviyyəsinə görə
 - ☒ Qiymətlərin səviyyəsinə görə
-

Sual: Bazarın əsas növlərinə aid deyildir: (Çəki: 1)

- ☐ Əmtəə və xidmətlər bazarı
 - ☐ İstehsal faktorları bazarı
 - ☐ Maliyyə bazarları
 - ☐ İşçi qüvvəsi bazarı
 - ☒ Dünya bazarı
-

Sual: Bazarın əsas növlərinə aiddir: (Çəki: 1)

- ☒ İntellektual məhsullar bazarı
 - ☐ Sadə məhsullar bazarı
 - ☐ Mürəkkəb məhsullar bazarı
 - ☐ Texniki məhsullar bazarı
 - ☐ Ənənəvi məhsullar bazarı
-

Sual: Bazarların segmentləşdirilməsi meyarlarına aid deyildir? (Çəki: 1)

- ☐ istehsalçıların alıcılara olan tələbi
 - ☐ menecerlərin bazar infrastrukturuna olan tələbi
 - ☐ satıcıların xidmətin təşkilinə olan tələbi
 - ☐ bazarda qiymətlərin səviyyəsi
 - ☒ istehlakçıların məhsula olan tələbləri
-

Sual: Bazarların seqmentləşdirilməsi əlamətləri hesab edilmir? (Çəki: 1)

- ☐ coğrafi
 - ☐ demoqrafik
 - ☐ psixografik
 - ☐ davranış
 - ☒ tarixi
-

Sual: Dünya bazarı qiymətlərinin əsas funksiyaları hesab edilmir? (Çəki: 1)

- ☐ Tarazlaşdırıcı funksiyası
 - ☐ İnformasiya daşıyıcısı funksiyası
 - ☐ Faktorların bölüşdürücüsü funksiyası
 - ☐ Stəblləşdirici funksiya
 - ☒ Genişləndirici funksiyası
-

Sual: Beynəlxalq ticarətdə qiymətyaradıcı əsas faktorlara aid edilmir? (Çəki: 1)

- ☐ ümumi iqtisadi faktorlar
 - ☐ konkret iqtisadi faktorlar
 - ☐ xüsusi iqtisadi faktorlar
 - ☐ seçilmiş iqtisadi faktorlar
 - ☒ coğrafi iqtisadi faktorlar
-

Sual: Rəqabətli bazarın əsas əlamətlərinə aid deyildir? (Çəki: 1)

- ☐ məhsulların differensiasiyalığı
 - ☐ "rəqib" məhsulların çoxsaylı satıcıları
 - ☒ Alıcıların zövq müxtəlifliyi
 - ☐ Bazara girişin sərbəstliyi
 - ☐ Rəqabətin nizamlanması
-

Sual: Aşağıdakılardan hansı məntiqi ardıcılığı pozur? (Çəki: 1)

- ☐ İnhisar
 - ☐ Oliqapoliya
 - ☒ Təkmil rəqabət
 - ☐ Gəlirin maksimumlaşdırılması
 - ☐ İnzibati yolla müəyyənəşdirilən qiymətlər
-

Sual: 2-ci Dünya müharibəsindən sonra XX əsrin 70-ci illərində dünya iqtisadiyyatı bütövlükdə: (Çəki: 1)

- ☒ Davamlı vəziyyətdə idi
 - ☐ Tənəzzül keçirirdi
 - ☐ Dinamik inkişafda idi
 - ☐ Qeyri-sabit vəziyyətdə idi
 - ☐ Milli sistemlərin dağılması ilə müşayiət edilirdi
-

Sual: Müasir dünya iqtisadiyyatında: (Çəki: 1)

- ☐ Lider ölkələr əvvəlki dövrdə olduğu kimi qalır
 - ☒ Lider ölkələr dəyişilir
 - ☐ Regional qruplaşmalar dağılır
 - ☐ Ölkələrin sabit birlikləri mövcuddur
 - ☐ Postsosialist dövlətlər aparıcı qüvvəyə çevrilir
-

Sual: Bazar sistemi olaraq dünya iqtisadiyyatı hansı bazar qanuna uyğunluqlarına müvafiq inkişaf edir: (Çəki: 1)

- ☒ Bu tələbata uyğun formalaşan sistemdir
 - ☐ İnkişaf elmi-texniki tərəqqi əsasında baş vermir
 - ☐ Bu təklifə uyğun formalaşan sistemdir
 - ☐ İnkişaf hakimiyyətin siyasi və iqtisadi qərarları əsasında baş vermir
 - ☐ Qloballaşma şəraitində baş vermir
-

Sual: Dünya ölkələrinin və regionların inkişaf səviyyəsinin qeyri-bərabərliyi hansı istiqamətlərə əsasən qiymətləndirilmir? (Çəki: 1)

- ☐ Elmi-texniki tərəqqinin inkişaf səviyyəsinə əsasən
 - ☐ Əmək məhsuldarlığına görə
 - ☒ Əhalinin savadına və xarici dil bilmək qabiliyyətinə görə
 - ☐ Əhalinin həyat səviyyəsinə görə
 - ☐ Milli iqtisadiyyatın rəqabət qabiliyyətinə görə
-

Sual: Göstərilən ölkələrdən hansı dünyanın ən yoxsul ölkələri siyahısına daxildir: (Çəki: 1)

- ☐ Hindistan
 - ☐ Malaziya
 - ☐ Braziliya
 - ☐ ABŞ
 - ☒ Çad
-

Sual: Hansı ölkələrdə adambaşına düşən daxili məcmu məhsulun həcmi getdikcə azalır: (Çəki: 1)

- ☐ Azərbaycan
 - ☐ Çexiya
 - ☐ İtaliya
 - ☒ Efiopiya
 - ☐ Braziliya
-

Sual: Dünya ölkələrinin hansı qrupları BMT təsnifatına uyğun deyildir: (Çəki: 1)

- ☐ Bazar iqtisadiyyatlı inkişaf etmiş ölkələr
 - ☒ Sosialist ölkələri
 - ☐ Mərkəzləşdirilmiş planlı iqtisadiyyat ölkələri
 - ☐ İnkişaf etməkdə olan ölkələr
 - ☐ İnkişaf etməkdə olan ölkələr və ərazilər
-

Sual: Ölkə iqtisadiyyatının açıqlıq dərəcəsinin miqdar göstəricilərinə aiddir: (Çəki: 1)

- ☐ Təkrar ixracın həcmi
 - ☐ Məcmu milli məhsul
 - ☐ Daxili məcmu məhsul
 - ☒ Xarici ticarət kvotası
 - ☐ Təkrar idxalın həcmi
-

Sual: Ölkələrin beynəlxalq əmək bölgüsündə iştirakının əsas səbəbi nədir? (Çəki: 1)

- ☐ Yeni texnologiya və bilikləri əldə etmək imkanı
 - ☐ Ölkələr arasında təsir dairələrinin bölgüsü
 - ☒ İqtisadi inkişaf üçün əlverişli imkanların əldə edilməsi
 - ☐ Xammal və enerji bazarlarının əldə edilməsi
 - ☐ Dünyanın yenidən bölüşdürülməsi
-

Sual: XX əsrin sonu XXI əsrin əvvəllərində inkişaf etmiş ölkələrin iqtisadiyyatında hansı struktur dəyişiklikləri baş vermişdir? (Çəki: 1)

- ☒ Xidmət sferasının sürətli inkişafı
 - ☐ Maddi istehsal sferasının inkişafı
 - ☐ Kənd təsərrüfatının xüsusi çəkisinin artımı
 - ☐ Yüngül və yeyinti sənayesinin aparıcı sahəyə çevrilməsi
 - ☐ Hasilat sahələrinin sürətli inkişafı
-

Sual: ABŞ-ın dünya iqtisadiyyatında liderliyinin əsas parametrləri hansılardır? (Çəki: 1)

- ☐ Güclü hərbi-sənaye kompleksi
 - ☐ Qlobal milli maraqların mövcudluğu
 - ☐ Güclü hakimiyyət
 - ☐ Daxili məcmu məhsulun həcmi
 - ☒ Daxili bazarın miqyası və elmi-texniki potensial
-

Sual: Müasir mərhələdə Yaponiya üçün ən vacib idxal məhsulu hansıdır? (Çəki: 1)

- ☐ Ərzaq
 - ☐ Xarici kapital
 - ☐ Texnologiya
 - ☒ Xammal və enerji daşıyıcıları
 - ☐ Yüngül sənaye məhsulları
-

Sual: Çinin yanacaq-energetika bazasının əsasını hansı məhsul təşkil edir? (Çəki: 1)

- ☐ Neft
 - ☐ Qaz
 - ☒ Kömür
 - ☐ Uran
 - ☐ Hidroenergetika
-

Sual: Dünyanın əsas transmilli şirkətləri milli xüsusiyyətlərinə görə, hansı ölkələr qruplarına aiddir? (Çəki: 1)

- ☐ Avropa İttifaqı və MDB
 - ☐ ABŞ və Latin Amerikası
 - ☐ Yaponiya və Avstraliya
 - ☐ Çin, Rusiya və Yaponiya
 - ☒ ABŞ, Yaponiya və Avropa İttifaqı
-

Sual: Aşağıda göstərilən hansı ölkə ASEAN-a daxil deyil? (Çəki: 1)

- ☐ Sinqapur
 - ☒ ÇXR
 - ☐ İndoneziya
 - ☐ Malayziya
 - ☐ Tailand
-

Sual: İnkişaf etməkdə olan ölkələrdə inteqrasiya proseslərinə hansı amillər xarakterik deyil? (Çəki: 1)

- ☐ praktik surətdə inteqrasiya yoxdur
 - ☐ inteqrasiya inkişafın birinci mərhələsindədir
 - ☐ ölkələr arasında əməkdaşlıq inteqrasiya proseslərinin ilkin mərhələsindədir
 - ☐ Gömrük sahəsində müəyyən əlaqələndirmə prosesləri baş verir
 - ☒ Vahid iqtisadi və valyuta məkanı formalaşmışdır
-

Sual: BMT-nin ali orqanlarına aid deyil: (Çəki: 1)

- ☐ Baş məclis
 - ☐ Təhlükəsizlik Şurası
 - ☒ Beynəlxalq Valyuta Fondu
 - ☐ Qəyyumluq Şurası
 - ☐ Beynəlxalq Məhkəmə
-

Sual: Azərbaycan Respublikası hansı beynəlxalq təşkilatın üzvu deyil: (Çəki: 1)

- ☐ BMT
 - ☒ İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı
 - ☐ Beynəlxalq Əmək Təşkilatı
 - ☐ Ümumdünya Bankı
 - ☐ Beynəlxalq Valyuta Fondu
-

Sual: Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü hansı müsbət nəticələr verə bilər: (Çəki: 1)

- ☐ Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə tam təminat verilir
 - ☐ Azərbaycanın xarici borcları silinə bilər
 - ☐ Azərbaycana daha ağır şərtlərlə kreditlər ayrıla bilər
 - ☒ Azərbaycanın xarici ölkələrdə ticarətində məhdudiyyətlər aradan götürülür
 - ☐ Azərbaycana investisiya axınları sürətlə artır
-

Sual: Beynəlxalq Valyuta Fondunun təsnifatına görə inkişaf etmiş ölkələr sırasına daxil deyil: (Çəki: 1)

- ☐ ABŞ
 - ☐ Kanada
 - ☒ Meksika
 - ☐ Fransa
 - ☐ İsveç
-

Sual: «Böyük yeddi» qrupuna daxildir: (Çəki: 1)

- ☒ İtaliya
 - ☐ Finlandiya
 - ☐ İsveçrə
 - ☐ Avstraliya
 - ☐ Ukrayna
-

Sual: Beynəlxalq statistikada ölkənin iqtisadi güjünü xarakterizə edən ən əsas göstərici: (Çəki: 1)

- ☐ ərazidir
 - ☐ dünya ticarətindəki payıdır
 - ☐ ölkəyə cəlb olunan investisiyaların həcmidir
 - ☐ əhəlinin sayıdır
 - ☒ məcmu milli gəlirdir
-

Sual: Dünya ticarətinin əmtəə strukturunda hansı sahə üzrə ticarətin həjmi daha sürətlə artır: (Çəki: 1)

- ☐ hasiledici sənaye sahəsi
 - ☐ kənd təsərrüfatı sahəsi
 - ☒ emaledici sənaye sahəsi
 - ☐ Yüngül sənaye sahəsi
 - ☐ ovçuluq və balıqçılıq sahəsi
-

Sual: İstehsal imkanları əyrisi nəyi ifadə edir: (Çəki: 1)

- ☒ bir məhsulun istehsalının digər məhsulun istehsalının azaldılması hesabına artırılması imkanları
 - ☐ müəyyən məhsulun istehsalı ilə onun alınması üçün mövcud olan resurslar arasında asılılığı
 - ☐ əmtəəyə olan tələbatın onun qiymətindən asılılığını
 - ☐ müəyyən məbləğə alına biləcək istənilən iki resursun həjmini
 - ☐ yuxarıda göstərilən bütün arqumentləri
-

Sual: Hansı ölkə BVF-nun üzvü deyil. (Çəki: 1)

- ☐ Braziliya
- ☐ Türkiyə
- ☒ Kuba

- ☐ İran
 - ☐ Azərbaycan
-

Sual: Aşağıdakılardan yalnız biri dünya təsərrüfatı nəzəriyyələrinə aiddir: (Çəki: 1)

- ☐ kapitalın qaçışı nəzəriyyəsi
 - ☒ postsənaye cəmiyyəti nəzəriyyələri
 - ☐ mütləq üstünlüklər nəzəriyyəsi
 - ☐ miqyas effekti nəzəriyyəsi
 - ☐ müqayisəli üstünlüklər nəzəriyyəsi
-

Sual: Aşağıdakılardan yalnız biri yeni global problemlər qrupuna aiddir: (Çəki: 1)

- ☐ demilitarizasiya və sülh problemi
 - ☐ ekoloji problem
 - ☐ insan potensialının inkişafı problemi
 - ☒ dünya okeanının öyrənilməsi və mənimsənilməsi problemi
 - ☐ demoqrafik problem
-

Sual: Aşağıdakılardan biri dünya bazarının ayrı-ayrı segmentlərində funksiya göstərən beynəlxalq təşkilatlara nümunədir: (Çəki: 1)

- ☒ OPEK
 - ☐ BMT
 - ☐ Avropa Yenidənqurma və İnkişaf Bankı
 - ☐ Beynəlxalq Dəniz Təşkilatı
 - ☐ FAO
-

Sual: Müasir vahid dünya bazar iqtisadiyyatında sistem formalaşdıran amil rolunda çıxış edir: (Çəki: 1)

- ☒ kapital
 - ☐ tələb
 - ☐ təklif
 - ☐ elmi-texniki tərəqqi
 - ☐ rəqabət qabiliyyəti
-

Sual: Dünya iqtisadiyyatının və dünya təsərrüfat əlaqələrinin müasir vəziyyəti aşağıdakı kimi xarakterizə edilir: (Çəki: 1)

- ☒ bazar münasibətlərinin total üstünlüyü ilə
 - ☐ bazar münasibətlərinin məhdud yayılması ilə
 - ☐ total tənzimlənən iqtisadiyyatın hər yerdə yayılması ilə
 - ☐ ideoloji baxışlara əsaslanan münasibətlərin üstünlük təşkil etməsi ilə
 - ☐ siyasi razılaşmalara əsaslanan münasibətlərin üstünlük təşkil etməsi ilə
-

Sual: Dünya inkişafının texnogen modelinə görə əyalət dünya bazarında ixtisaslaşır: (Çəki: 1)

- ☐ elm tutumlu məhsullar göndərilməsi üzrə

- ☐ işçi qüvvəsi üzrə
 - ☒ xammal və enerji daşıyıcılarının göndərilməsi üzrə
 - ☐ xidmət göstərilməsi sahəsində
 - ☐ texnologiya göndərilməsi üzrə
-

Sual: Formalaşan qlobal dünya təsərrüfatının tərkibinə aşağıdakı milli iqtisadiyyatlar daxil deyil: (Çəki: 1)

- ☐ sənayecə inkişaf etmiş ölkələrin
 - ☐ inkişaf etməkdə olan ölkələrin
 - ☐ keçid iqtisadiyyatlı ölkələrin
 - ☐ yeni sənaye ölkələrinin
 - ☒ dördüncü dünya ölkələrinin
-

Sual: Aşağıda göstərilən səbəblərdən hansı firmaların bazarda rəqabət qabiliyyətinin itirilməsinə aid deyil: (Çəki: 1)

- ☐ istehsal amillərinin pisləşməsi
 - ☐ daxili rəqabətin zəifləməsi
 - ☒ ölkədə güclü bank sektorunun olmaması
 - ☐ yeni texnoloji qərarların qəbulu və axtarılması sahəsində mübarizənin yoxluğu
 - ☐ daxili problemlərə diqqətin verilməsi və öz fəaliyyətindən razılıq
-

Sual: Üçüncü dünya ölkələrində sosial problemlərdən birinə aiddir: (Çəki: 1)

- ☒ iş yerlərinin çatışmaması və əhali artımının yüksək səviyyəsi
 - ☐ coğrafi mövqe
 - ☐ regionlar üzrə iqtisadi inkişafın bərabərliyi
 - ☐ təhsilin yüksək səviyyəsi
 - ☐ emaledici sənayenin nisbətən yüksək inkişaf səviyyəsi
-

Sual: Ayrı-ayrı ölkələrin dünya iqtisadiyyatında yeri aşağıdakı göstəriciyə görə müəyyənləşdirilir: (Çəki: 1)

- ☐ ərazisinin ölçüsünə görə
 - ☐ əhalisinin sayına görə
 - ☐ coğrafi mövqeyinə görə
 - ☒ Milli məcmu məhsulun ölçüsünə görə
 - ☐ hərbi gücünə görə
-

Sual: Hansı siyasi amil bazar konyunkturuna təsir etmir: (Çəki: 1)

- ☐ terror aktı
 - ☐ lokal müharibə
 - ☐ dövlət çevrilişi
 - ☐ dünyada siyasi vəziyyət
 - ☒ ayrı-ayrı ölkələr arasındakı danışıqlar
-

Sual: Hansı amil konyunktur formalaşdırıcı deyil: (Çəki: 1)

- ☐ bazarın inhisarlaşma dərəcəsi
 - ☐ siyasi amillər
 - ☒ fors-major halları
 - ☐ texnoloji amillər
 - ☐ bazarın dövlət tənzimlənməsi
-

Sual: Konyunktura dedikdə nəzərdə tutulur: (Çəki: 1)

- ☐ sahəvi
 - ☐ artan
 - ☐ azalan
 - ☐ sənaye
 - ☒ əmtəə bazarları
-

Sual: Hən hansı ölkəyə silah və qabaqcıl texnologiyanın verilməsinə qadağan qoyulması necə adlanır: (Çəki: 1)

- ☐ lisenziyalaşdırma
 - ☐ kvotalaşdırma
 - ☒ embarqo
 - ☐ dempinq
 - ☐ antidempinq
-

Sual: «Marşall planı» əlaqədar idi: (Çəki: 1)

- ☐ Avroatomun yaranması ilə
 - ☐ Ümumi bazarın yaradılması ilə
 - ☒ Qərbi Avropa ölkələrinə ABŞ-ın iqtisadi yardımı ilə
 - ☐ müttəfiq ölkələrə hərbi yardım ilə
 - ☐ Avropa ölkələrinin hərbi sənayesinə beynəlxalq nəzarətlə
-

Sual: «Marşall planı» həyata keçirilmişdi: (Çəki: 1)

- ☐ 1950-1960-ci illərdə
 - ☐ 1951-1970-ci illərdə
 - ☒ 1945-1950-ci illərdə
 - ☐ 1946-1955-ci illərdə
 - ☐ 1947-1957-ci illərdə
-

Sual: ABŞ-da iqtisadi durğunluq aşağıdakı dövrlərə təsadüf edirdi: (Çəki: 1)

- ☐ 70-ci illərin sonu – 80-ci illərin əvvəlinə
 - ☒ 80-ci illərin sonu – 90-cı illərin əvvəlinə
 - ☐ 80-ci illərə
 - ☐ 90-cı illərin sonu – XXI əsrin əvvəlinə
 - ☐ 90-cı illərin ortalarına
-

Sual: «Vaşinqton konsensusunun» prinsipləri hansı iqtisadi nəzəriyyəyə söykənir? (Çəki: 1)

- ☐ marksizm
 - ☐ neoinstitutsionalizm
 - ☐ neokonservatizm
 - ☒ neoliberalizm
 - ☐ monetarizm
-

Sual: Dünya avtomobil bazarında hansı ölkə lider ölkələrdən sayılır? (Çəki: 1)

- ☐ Yaponiya
 - ☒ Norveç
 - ☐ ABŞ
 - ☐ Almaniya
 - ☐ Böyük Britaniya
-

Sual: Azərbaycan Respublikası hansı regional integrasiya blokunun üzvü deyil? (Çəki: 1)

- ☐ MDB
 - ☐ GUAM
 - ☐ QDİƏT
 - ☒ AB
 - ☐ İKT
-

Sual: Dünya ölkələrinin təsnifləşdirilməsi hansı metodologiyaya əsaslanır? (Çəki: 1)

- ☐ BMT-nin təsnifləşdirmə metodlarına
 - ☐ UNKTAD-ın təsnifləşdirmə metodlarına
 - ☐ BVF-nun təsnifləşdirmə metodlarına
 - ☒ Vahid metodologiya yoxdur
 - ☐ Dünya Bankının təsnifləşdirmə metodlarına
-

Sual: Adı çəkilən şəhərlərdən hansı dünyanın əsas maliyyə mərkəzlərindən sayılır? (Çəki: 1)

- ☐ London
 - ☐ Tokio
 - ☐ Sinqapur
 - ☐ Nyu-York
 - ☒ Moskva
-

Sual: Dünya təsərrüfatını necə ifadə etmək olar? (Çəki: 1)

- ☒ Qarşılıqlı asılı inkişafda olan Milli təsərrüfatların məcmusu;
 - ☐ Beynəlxalq təşkilatların birliyi;
 - ☐ İEÖ-ün birliyi;
 - ☐ Vahid beynəlxalq qurumdur;
 - ☐ Sadə iqtisadi orqanizmdir.
-

Sual: Dünya təsərrüfatının əsas subyekti deyil : (Çəki: 1)

- ☐ TMK
 - ☐ Mili dövlətlər
 - ☐ TMB
 - ☐ Beynəlxalq iqtisadi təşkilatlar
 - ☒ Maliyyə sənaye qrupları
-

Sual: Sosial-iqtisadi planda I Dünya ölkələri dedikdə hansı dövlətlər nəzərdə tutulur? (Çəki: 1)

- ☒ İEÖ
 - ☐ İEOÖ
 - ☐ YSÖ
 - ☐ Amerika dövlətləri
 - ☐ Cənub Şərqi Asiya dövlətləri
-

Sual: Keçid iqtisadiyyatı dövlətlərinin yerləşdiyi regionlar: (Çəki: 1)

- ☐ C.S.Asiya, Avstraliya, Afrika;
 - ☒ Ş.Avropa, Qafqaz, Mərkəzi Asiya;
 - ☐ Qafqaz, Şərqi Avropa, C.S.Asiya;
 - ☐ Qafqaz, Mərkəzi Asiya, C.Amerika;
 - ☐ Qafqaz, C.Ş.Asiya, Afrika;
-

Sual: Aşağıdakılardan hansı dünya təsərrüfatına xas deyil? (Çəki: 1)

- ☐ Dünya təsərrüfatı qlobal iqt. orqanizmdir;
 - ☐ Dünya təsərrüfatı milli təsərrüfatların məcmusudur;
 - ☐ Dünya təsərrüfatının əsasını BƏB təşkil edir;
 - ☒ Dünya təsərrüfatı TMK-ın beynəlxalq birliyidir;
 - ☐ Dünya təsərrüfatı BİM-in obyektiv əsasıdır;
-

Sual: Aşağıdakılardan hansı dünya təsərrüfatının subyekti deyil: (Çəki: 1)

- ☐ TMK
 - ☐ TMMSQ
 - ☐ TMB
 - ☒ Həmkarlar İttifaqları
 - ☐ Sahibkarlar İttifaqı
-

Sual: Hansı qurum Rusiyanın maraqlarının əsas tutulduğuna görə yüksək inkişafa nail ola bilmir? (Çəki: 1)

- ☐ Aİ;
 - ☐ MERKOSUR;
 - ☒ MDB;
 - ☐ BMT;
 - ☐ NAFTA;
-

Sual: «Böyük Yeddilik»ə daxil olan dövlətləri seçin: (Düzgün cavabların sayı 1-dən çoxdur) (Çəki: 1)

- ☒ AFR
 - ☒ Fransa
 - ☒ ABŞ
 - ☐ Meksika
 - ☐ Çin
-

Sual: Dünya iqtisadiyyatı fənninin predmeti nədir? (Çəki: 1)

- ☐ ABŞ iqtisadiyyatının öyrənilməsi;
 - ☒ Milli təsərrüfatların xüsusiyyətləri və inkişaf dinamikasını öyrənmək;
 - ☐ BMT-nin qərarlarının araşdırılması;
 - ☐ İqtisadi nəzəriyyəni, nəzəri problemləri öyrənmək;
 - ☐ TMSŞ-lərin fəaliyyətini araşdırmaq və artmasını təmin etmək;
-

Sual: Dİ və BİM-in oxşar cəhətləri: (Çəki: 1)

- ☒ hər iki halda dünya ölkələri qarşılıqlı asılılığa əsaslanır;
 - ☐ hər iki halda təkrar istehsalı mövcud olur;
 - ☐ hər iki halda BMT prinsipləri əsas götürülür;
 - ☐ hər ikisi TMSŞ-lərin fəaliyyətini məhdudlaşdırır;
 - ☐ Beynəlxalq mafiyaqların təsirinə məruz qalırlar;
-

Sual: Nə dünya iqtisadiyyatı inkişafının ilkin şərti, tərkib hissəsi və nəticəsi hesab edildi? (Çəki: 1)

- ☐ TMK
 - ☐ TMB
 - ☐ Aİ
 - ☐ NAFTA
 - ☒ BİM
-

Sual: Aşağıdakılardan biri Dİ-nin öyrənilməsi metodu deyil? (Çəki: 1)

- ☐ elmi-abstraksiya;
 - ☐ induksiya-deduksiya;
 - ☒ laboratoriya;
 - ☐ məntiqi-tarixi;
 - ☐ təhlil və sintez;
-

Sual: Aşağıdakılardan hansı Dİ-nin öyrənilməsi metodu deyil? (Çəki: 1)

- ☐ təhlil-sintez
 - ☐ induksiya-deduksiya
 - ☐ məntiqi-tarixi
 - ☒ bərpa etmək
 - ☐ dialektik materialist
-

Sual: Dünya təsərrüfatının yarım sistemləri dedikdə nə nəzərdə tutulur? (Çəki: 1)

- ☐ İEO, İEOÖ, NAFTA
 - ☐ ASEAN, ATEC, Aİ
 - ☒ İEO, İEOÖ, PSÖ
 - ☐ Aİ, İEO, MERKOSUR
 - ☐ MERKOSUR, Aİ, ATEC
-

Sual: Aşağıdakılardan hansı yeni sənaye ölkəsi hesab edilir? (Çəki: 1)

- ☐ Pakistan
 - ☒ Meksika
 - ☐ Küveyt
 - ☐ İran
 - ☐ CAR
-

Sual: YSÖ-i hansıdır? (Çəki: 1)

- ☒ Türkiyə
 - ☐ Kuba
 - ☐ ABŞ
 - ☐ CAR
 - ☐ Misir
-

Sual: PSÖ-i hansıdır? (Çəki: 1)

- ☐ CAR
 - ☐ Tunis
 - ☒ Qazaxstan
 - ☐ Çin
 - ☐ Misir
-

Sual: İEO-ni seçin: (Çəki: 1)

- ☐ Nigeriya
 - ☒ İsrail
 - ☐ Tailand
 - ☐ Banqladeş
 - ☐ Nepal
-

Sual: Yeni sənaye ölkələrini seçin: (Düzgün cavab 1-dən çoxdur) (Çəki: 1)

- ☐ ABŞ
 - ☒ C.Koreya
 - ☒ Türkiyə
 - ☐ CAR
 - ☐ B.Britaniya
-

Sual: İEOÖ sırasında ayrılan yeni qruplaşmanı seç: (Çəki: 1)

- ☐ Avropa İttifaqı ölkələri;

- ☐ Böyük Yeddilik;
 - ☒ Yeni sənaye ölkələri;
 - ☐ Cənub ölkələri;
 - ☐ Şimal birliyi;
-

Sual: Neft-dollar ölkələrinin İEO sayılmamasının səbəbi: (Çəki: 1)

- ☐ sənayedə emal sənayesinin payının çox olması;
 - ☐ hasilat sənayesinin payının çox olmaması;
 - ☒ emal sənayesinin payının çox olmaması;
 - ☐ yüngül sənayenin üstünlüyü;
 - ☐ xidmət sektorunun yüksək inkişafı;
-

Sual: Təkrar istehsalın fazalarını seç. (Düzgün cavab 1-dən çoxdur) (Çəki: 1)

- ☒ İstehsal
 - ☐ Xidmət
 - ☒ İstehlak
 - ☒ Bölgü
 - ☐ Qloballaşma
-

Sual: Dİ-nin yarım sistemlərlə ayrılmasının əsas meyarı: (Çəki: 1)

- ☐ Əhalinin sayı
 - ☐ dollar zonası olması
 - ☐ Avro-zonası olması
 - ☒ iqtisadi inkişaf səviyyəsi
 - ☐ ərazisinin böyüklüyü
-

Sual: Ölkənin iqtisadi inkişaf səviyyəsi əsasən hansı meyarın həcmi ilə müəyyən edilir? (Çəki: 1)

- ☒ ÜDM-in
 - ☐ ÜMM-in
 - ☐ DÜÜM-ün
 - ☐ XMG-nin
 - ☐ büdcənin həcmi
-

Sual: Dünya təsərrüfatına daxil olan ölkələr iqtisadi inkişaf səviyyəsinə görə bölünür: (Çəki: 1)

- ☐ kapitalist və sosialist ölkələrə;
 - ☒ İEO və İEOÖ
 - ☐ Amerika və Avropa ölkələrinə
 - ☐ müstəqil və müstəmləkə ölkələrə
 - ☐ sənaye və kənd təsərrüfatı ölkələrinə
-

Sual: Yüksək sosial-iqtisadi inkişaf səviyyəsinə çatmış «kiçik ölkələr» qrupunu müəyyən edin: (Çəki: 1)

- ☐ İsveç, ABŞ, Belçika;
 - ☒ İsveçrə, Belçika, Niderland
 - ☐ Norveç, Avstraliya, Çin;
 - ☐ CAR, Norveç, Polşa;
 - ☐ Finlandiya, Estoniya, Kanada
-

Sual: İnkişaf etmiş ərazicə kiçik ölkələri seçin.(Düzgün cavab 1-dən çoxdur) (Çəki: 1)

- ☐ . ABŞ
 - ☐ Fransa
 - ☒ Belçika
 - ☐ Çin
 - ☒ İsveçrə
-

Sual: Böyük əraziyə malik İEO-i seçin:(Düzgün cavab 1-dən çoxdur) (Çəki: 1)

- ☒ ABŞ
 - ☐ Belçika
 - ☐ İsveçrə
 - ☒ Avstraliya
 - ☒ Kanada
-

Sual: Uyğun olaraq dənizə çıxışı olmayan inkişaf etmiş və Post sovet məkanı ölkələrini seçin: (Çəki: 1)

- ☒ İsveçrə, Qırğızıstan
 - ☐ AFR, Rusiya
 - ☐ İsveçrə, Qazaxstan
 - ☐ Fransa, Ukrayna
 - ☐ Belçika, Türkiyə
-

Sual: Qlobal məhsul nədir? (Çəki: 1)

- ☐ hər ölkədə istehsal edilmiş məhsul
 - ☐ hər ölkədə 1 ildə istehsal edilmiş məhsulun həcmi
 - ☒ dünya ölkələrində istehsal olunmuş son məhsul və xidmətlərin məcmusu
 - ☐ Avropada istehsal olunmuş son məhsul və xidmətlərin məcmusu
 - ☐ dünya ölkələrində emal edilmiş məhsul və xidmətlərin məcmusu
-

Sual: Divident nədir? (Çəki: 1)

- ☐ iqtisadi inkişafdan olan gəlir;
 - ☐ cəmi gəlirlərin məcmusu;
 - ☒ səhmlərdən olan gəlir;
 - ☐ milli gəlir göstəricisidir;
 - ☐ faizlərin məcmusudur;
-

Sual: ÜDM ilə ÜMM həcmi arasında 1% fərqi olan ölkələr qrupu hansıdır? (Çəki: 1)

- ☐ İEOÖ

- ☐ YSÖ
 - ☐ PSÖ
 - ☒ İEÖ
 - ☐ Avropa ölkələri
-

Sual: Qədim təsərrüfatların əsas fəaliyyət sahələri: (Çəki: 1)

- ☐ metallurgiya, poladəritmə;
 - ☐ əkinçilik, maşınqayırma;
 - ☒ əkinçilik, maldarlıq;
 - ☐ Quşçuluq, yeyinti sənayesi;
 - ☐ heyvandarlıq, poladəritmə;
-

Sual: Qədim təsərrüfatlar üçün əsas xas olan cəhət: (Çəki: 1)

- ☐ texnologiyadan geniş istifadə;
 - ☐ xarici iqtisadi əlaqələrn mövcudluğu;
 - ☒ yekcinslik, torpaqdan ömürlük istifadə;
 - ☐ çeşid müxtəlifliyi, integrasiya;
 - ☐ Broyler sisteminin genişləndirilməsi;
-

Sual: İqtisadi artımın neçə və hansı tipləri var? (Çəki: 1)

- ☒ 2, intensiv və ekstensiv;
 - ☐ 2, sürətli və mülayim;
 - ☐ 2, nominal və real;
 - ☐ 3, nominal, real və texnoloji;
 - ☐ 3, operativ, çox amilli, təkamilli;
-

Sual: İxrac kvotası nəyə deyilir? (Çəki: 1)

- ☐ idxalın cəmi məhsula nisbəti;
 - ☐ cəmi xarici ticarət dövriyyəsinin ÜDM-ə nisbəti;
 - ☒ ixracın ÜDM-ə nisbəti;
 - ☐ idxalın ixraca nisbəti;
 - ☐ ÜDM-nin ÜMM-ə nisbəti;
-

Sual: İqtisadi inkişaf baxımından daha çox gözə çarpan şərq dövlətləri:(Düzgün cavab 1-dən çoxdur) (Çəki: 1)

- ☒ Hindistan
 - ☒ Çin
 - ☐ Yunanıstan
 - ☐ İngiltərə
 - ☒ Misir
-

Sual: XX əsrin 80-90-cı illərində dünyanın müasir siyasi xəritəsində ən çox dəyişikliyə məruz qalmış region: (Çəki: 1)

- ☐ Qərbi Avropa

- ☐ Cənubi Afrika
 - ☐ Cənubi Amerika
 - ☒ Şərqi Avropa
 - ☐ Şimali Amerika
-

Sual: İEO-in daha çox yerləşdiyi region: (Çəki: 1)

- ☐ Şərqi Asiya
 - ☒ Qərbi Avropa
 - ☐ Mərkəzi Asiya
 - ☐ Cənubi Amerika
 - ☐ Şərqi Avropa
-

Sual: Hansı ölkələrdə mineral ehtiyatların «dərininə» mənimsənilməsi üstünlük təşkil edir? (Çəki: 1)

- ☐ Rusiya, Avstraliya
 - ☒ Almaniya, Böyük Britaniya
 - ☐ Kanada, Argentina
 - ☐ Braziliya, Zair
 - ☐ Azərbaycan, Səudiyyə Ərəbistan
-

Sual: «Fritrederçilik» kimin ideyası idi ? (Çəki: 1)

- ☐ D.Rikardo
 - ☐ A.Marşall
 - ☒ A.Smit
 - ☐ C.Mill
 - ☐ V.Petti
-

Sual: Dünya təsərrüfatı tam bir sistem kimi nə vaxt formalaşmışdır? (Çəki: 1)

- ☐ XI – XII əsrlərdə
 - ☐ XIII – XIV əsrlərdə
 - ☐ XIV – XV əsrlərdə
 - ☐ XVII – XVIII əsrlərdə
 - ☒ XIX – XX əsrlərdə
-

Sual: Dünya bazarından DT-yə keçidə zəmin yaranması hansı dövrə təsadüf edir? (Çəki: 1)

- ☐ XIV-XV əsrlər
 - ☐ XIX əsrin sonu
 - ☒ XX əsrin əvvəli
 - ☐ XX əsrin sonu
 - ☐ XXI əsrin əvvəlləri
-

Sual: Dünya bazarından dünya təsərrüfatına keçidin baş verməsinə zəmin yaradan ən əsas amil: (Çəki: 1)

- ☐ Amerika qitəsinin kəşfi
 - ☐ Yeni texnologiyanın tətbiqi
 - ☒ istehsalın kütləvi hal alması
 - ☐ Müstəmləkə sisteminin genişlənməsi
 - ☐ Yeni gümüş-qızıl yataqlarının kəşfi
-

Sual: Dünya sosialist təsərrüfat sistemi nə vaxt yarandı? (Çəki: 1)

- ☐ I Dünya müharibəsindən əvvəl
 - ☐ II Dünya müharibəsindən əvvəl
 - ☐ I Dünya müharibəsindən sonra
 - ☒ II Dünya müharibəsindən sonra
 - ☐ İki dünya müharibəsi arasındakı dövrdə
-

Sual: Sosialist-təsərrüfat sisteminə aid deyil? (Çəki: 1)

- ☐ istehsalın kollektivləşdirilməsi
 - ☐ mərkəzdən idarəçilik
 - ☐ sənayenin dövlətləşdirilməsi
 - ☒ azad sahibkarlıq
 - ☐ planlaşdırma
-

Sual: II Dünya müharibəsindən sonra Avropanın inkişafına daha çox yardım edən dövlət: (Çəki: 1)

- ☐ SSRİ
 - ☐ Avstraliya
 - ☒ ABŞ
 - ☐ Kanada
 - ☐ Çin
-

Sual: Qərbi Avropanın inkişafı üçün ABŞ-ın yaratdığı planın müəllifi kimdir? (Çəki: 1)

- ☐ A.Marşal
 - ☐ Ford
 - ☒ C.Marşal
 - ☐ R.Şuman
 - ☐ Ruzvelt
-

Sual: Aşağıdakılardan hansı dünya təsərrüfatının inkişafındakı əsas daxili ziddiyyətlərə aid deyil? (Çəki: 1)

- ☐ «Üç mərkəz» arasında olan ziddiyyət
 - ☐ «Şimal» və «Cənub» ölkələri arasında olan ziddiyyət
 - ☐ «Qərb» və «Şərq» ölkələri arasında olan ziddiyyət
 - ☒ TMK-larla TMB-lərin arasında olan ziddiyyət
 - ☐ Yeni sənaye ölkələri ilə İEO arasında olan ziddiyyət
-

Sual: «Şimal» və «Cənub» ölkələri arasında olan ziddiyyət dedikdə hansı ölkələr arasındakı ziddiyyət nəzərdə tutulur? (Çəki: 1)

- ☐ Yeni sənaye ölkələri ilə İEO-lər
 - ☐ İEO-lərlə sosializm sistemi ölkələri
 - ☒ İEO-lərlə İEOÖ-lər
 - ☐ Qərbi Avropa və ABŞ
 - ☐ ABŞ və Kanada
-

Sual: «Dünya iqtisadiyyatının hərəkətverici qüvvəsi» dedikdə nə nəzərdə tutulur? (Çəki: 1)

- ☐ Amerika Birləşmiş Ştatları
 - ☐ Almaniya Federativ Respublikası
 - ☐ Xüsusi sahibkarlar
 - ☒ Beynəlxalq şirkətlər
 - ☐ Milli kompaniyalar
-

Sual: Tarixi baxımdan ilk birliklər, ittifaqlar hansı sahədə yaranırdı? (Çəki: 1)

- ☐ istehsal
 - ☐ gəmiçilik
 - ☒ ticarət
 - ☐ maliyyə-kredit
 - ☐ xidmət
-

Sual: İnhisar nəyə deyilir? (Çəki: 1)

- ☐ Kapitalın və istehsalın daha çox əllərdə cəmləşməsi
 - ☐ Sənayenin müəyyən sahələrinin birliyi
 - ☐ Satış bazarları birliyi
 - ☐ Kapitalın daha az sahələrdə cəmləşməsi
 - ☒ kapitalın və istehsalın daha az əllərdə cəmləşməsi
-

Sual: Aşağıdakılardan hansı dünya iqtisadiyyatı fənninin öyrənilməsi metodu deyil? (Çəki: 1)

- ☐ Elmi abstraksiya
 - ☐ Təhlil və sintez
 - ☒ Elmi konstruksiya
 - ☐ Məntiqi və tarixi
 - ☐ Dialektik materialist
-

Sual: Aşağıdakılardan hansı dünya iqtisadiyyatı fənninin öyrənilməsi metodu deyil? (Çəki: 1)

- ☐ Elmi abstraksiya
 - ☐ Məntiqi və tarixi
 - ☐ İnduksiya və deduksiya
 - ☒ Siyasi-coğrafi
 - ☐ təhlil və sintez
-

Sual: İqtisadi ədəbiyyatlarda tarixi baxımdan inhisarların yaradılmasını neçə mərhələyə ayırırlar? (Çəki: 1)

- ☒ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
 - ☐ 2
-

Sual: İqtisadi ədəbiyyatlarda tarixi baxımdan inhisarların yaradılmasının I mərhələsi neçənci illəri əhatə edir? (Çəki: 1)

- ☐ 1873-cü ildən XIX əsrin sonunadək
 - ☐ 1900-1910-cu illər
 - ☒ 1860-1870-ci illər
 - ☐ 1890-1900-cu illər
 - ☐ 1890-cı ildən XX əsrin əvvəlinədək
-

Sual: İqtisadi ədəbiyyatlarda tarixi baxımdan inhisarların yaradılmasının III mərhələsi neçənci illəri əhatə edir? (Çəki: 1)

- ☒ 1900-u illərdən sonrakı dövr
 - ☐ 1860-1870-ci illər
 - ☐ 1800-1890-cı illər
 - ☐ 1873-cü ildən XIX əsrin sonunadək
 - ☐ 1800-1810-cu illər
-

Sual: Bunlardan hansı daha sadə inhisar birliyi? (Çəki: 1)

- ☐ kartel
 - ☐ sindikat
 - ☐ trest
 - ☒ korner
 - ☐ konsern
-

Sual: Bunlardan hansı daha sadə inhisar birliyi? (Çəki: 1)

- ☐ sindikat
 - ☒ ring
 - ☐ trest
 - ☐ konsern
 - ☐ konqlomerat
-

Sual: Bunlardan hansı daha sadə inhisar birliyi? (Çəki: 1)

- ☐ trest
 - ☒ pulı
 - ☐ sindikat
 - ☐ konsern
 - ☐ konqlomerat
-

Sual: Hazırda dünyada təxmini, yuvarlaq olaraq nə qədər TMŞ fəaliyyət göstərir? (Çəki: 1)

- ☒ 70000
 - ☐ 900000
 - ☐ 80000
 - ☐ 60000
 - ☐ 55000
-

Sual: Dünya iqtisadiyyatı nədir? (Çəki: 1)

- ☐ Dünya ölkələrinin iqtisadiyyatlarının cəbri cəmi
 - ☒ qarşılıqlı əlaqə və asılılıqda olan BƏB və BİM sistemində qoşulmuş milli iqtisadiyyatların məcmusudur
 - ☐ c) müəyyən xalqa, millətə məxsus olub onun mənafeələrini ifadə edən. hüdudları dövlət sərhədləri ilə məhdudlaşan. özünün maddi-texniki əsası, müna- bətlər sistemi
 - ☐ müəyyən bir region daxilindəki ölkələrin iqtisadiyyatlarının məcmusudur
 - ☐ e) ölkənin malik olduğu bütün maddi nemətlərin və iqtisadi döv-riyyəyə cəlb edilən təbii sərvətlərin məcmusunu özürtdə birləşdirir
-

Sual: Sənayeləşməyə qədərki dövrün inkişaf paradiqması necə xarakterizə olunur? (Çəki: 1)

- ☐ dəstəklənən istehsal
 - ☐ İnkişaf etmiş iqtisadiyyat
 - ☒ dəstəklənən istehlak
 - ☐ müstəqil inkişaf
 - ☐ isehlak və istehsalın bərabərliyi
-

Sual: Coğrafi baxımdan 100 daha böyük TMŞ-lərin 90%-nin yerləşdiyi regionları seçin: (Düzgün cavabların sayı 1-dən çoxdur) (Çəki: 1)

- ☐ Avstraliya
 - ☐ Cənub Şərqi Asiya
 - ☒ Şimali Amerika
 - ☒ Qərbi Avropa
 - ☒ Yaponiya
-

Sual: Sənayeləşməyə qədərki dövr üçün aşağıdakılardan hansı xarakterikdir? (Çəki: 1)

- ☐ müxtəlif məhsulların istehsalında ixtisaslaşma
 - ☐ manufaktura və fabrik istehsalının geniş tətbiqi
 - ☐ fəhlələr ittifaqının yaradılması
 - ☐ istehsalın mexanikləşməsi
 - ☒ natural təsərrüfatın hökmranlığı
-

Sual: Transmilli banklara aid olmayan xüsusiyyəti seçin: (Çəki: 1)

- ☐ daha etibarlıdırlar
- ☐ vəsait qəbul etmək imkanları genişdir

- ☐ texniki imkanları genişdir
 - ☒ TMB-lərin inkişafının IV mərhələsi XXI əsrin əvvəllərinə təsadüf edir
 - ☐ Şöbələri, agentlikləri fəaliyyət göstərir
-

Sual: Böyük coğrafi kəşflər dövrünə aşağıdakılardan hansılar aiddir? (Çəki: 1)

- ☐ Milli iqtisadiyyatın sənayecə inkişafı
 - ☐ inhisar birliklərin yaranması
 - ☐ kapitalın beynəlxalq hərəkəti
 - ☒ X.Kolumbun ekspedisiyası reallaşmışdır.
 - ☐ İstehsalın beynəlmiləşməsi.
-

Sual: MDB-yə daxil olan ölkələrdən hansında Maliyyə sənaye qruplarının sayı və həcmi diqqəti daha çox cəlb edir? (Çəki: 1)

- ☐ Qazaxıstan
 - ☐ Türkmənistan
 - ☐ Azərbaycan
 - ☒ Rusiya
 - ☐ Gürcüstan
-

Sual: Böyük coğrafi kəşflər dövründə iqtisadi mərkəzləşmə hansı istiqamətə doğru dəyişmişdir. (Çəki: 1)

- ☒ Qərbə
 - ☐ Yaxın Şərqə
 - ☐ Uzaq şərqə
 - ☐ Şimala
 - ☐ Cənuba
-

Sual: "Qiymətlər inqilabı" hansı dövr üçün xarakterikdir? (Çəki: 1)

- ☐ Sənaye inqilabı dövrü
 - ☐ XIX əsrin əvvəlləri
 - ☒ XI əsrdə
 - ☐ Birinci dünya müharibəsinin başlanması dövrü
 - ☐ İkinci dünya müharibəsinin bitməsi
-

Sual: "kapitalizmin mərkəzi" hansı ölkədir? (Çəki: 1)

- ☐ ABŞ
 - ☒ İngiltərə
 - ☐ Yaponiya
 - ☐ Hindistan
 - ☐ Fransa
-

Sual: 1994-cü il 20 sentyabr tarixində imzalanmış müqavilə hansı yataqların işlənməsilə bağlı idi? (Çəki: 1)

- ☐ Yanar-Tava, Atəşgah

- ☐ Zəfər, Məşəl
 - ☐ Alov, Araz, Şərq
 - ☒ Azəri-Çıraq, Güneşli
 - ☐ Azəri-Çıraq, Savalan
-

Sual: Sənaye çevrilişi nə zaman baş vermişdir? (Çəki: 1)

- ☐ XIX əsrin 70-ci illərində
 - ☐ XX əsrin sonu
 - ☒ XVIII əsrin 60-cı illərində
 - ☐ X əsrin sonu
 - ☐ XII əsrdə
-

Sual: Fritrederçilik prinsipinin mahiyyəti nədir? (Çəki: 1)

- ☒ azad ticarət
 - ☐ rəqabətli bazar
 - ☐ dünya bazarı
 - ☐ regional bazar
 - ☐ beynəlxalq ticarət
-

Sual: «Əsrin müqaviləsi» layihəsinə ilkin kapital qoyuluşlarında daha böyük paya sahib şirkətləri seçin:(Düzgün cavabların sayı 1-dən çoxdur) (Çəki: 1)

- ☒ SOCAR
 - ☐ TRAO
 - ☒ BP-Amoco
 - ☐ Pennzoil
 - ☒ Lukoyl
-

Sual: 19-20 ci əsrlərdə dünya imperializmində 3 rəqabət mərkəzi yarandı.Bunlar hansı ölkələrdi? 1. ABŞ 2. Yaponiya 3. Yaxın şərq 4. Qərbi Avropa 5. Afrika ölkələri (Çəki: 1)

- ☐ 1,5
 - ☐ 4,5
 - ☐ 1,2,5
 - ☐ 1,3,5
 - ☒ 1,2,4
-

Sual: Əsrin müqaviləsi layihəsinin dəyəri nə qədərdir? (Çəki: 1)

- ☐ 1258 mln.\$
 - ☐ 726 mln.\$
 - ☐ 154 mln.\$
 - ☒ 7400 mln.\$
 - ☐ 1480 mln.\$
-

Sual: Bu şirkət «Əsrin müqaviləsi» layihəsində 633 mln. \$-lıq səhmə malikdir və Norveçə təmsil edir. Bu hansı şirkətdir? (Çəki: 1)

- ☐ Pennzoil
 - ☒ Statoil
 - ☐ Ramco
 - ☐ Unocal
 - ☐ TRAO
-

Sual: «Əsrin müqaviləsi» layihəsində çıxarılacaq qaz və qaz kondensatının neçə faizi Azərbaycanın payına düşür? (Çəki: 1)

- ☐ 70%
 - ☐ 49,5%
 - ☐ 51,5 %
 - ☒ 100%
 - ☐ 0%
-

Sual: 1870-1913 cü illərdə dünya ticarətində birinci yeri hansı ölkə tuturdu? (Çəki: 1)

- ☒ İngiltərə
 - ☐ Qazaxıstan
 - ☐ Misir
 - ☐ Uruqvay
 - ☐ CAR
-

Sual: «Əsrin müqaviləsi» layihəsində nə qədər neft çıxarılacağı nəzərdə tutulur və bunun neçə faizi Azərbaycanın payına düşür? (Çəki: 1)

- ☐ 630 mln. ton, 51,5%
 - ☐ 530 mln. ton, 50%
 - ☐ 511 mln. ton, 51,5 %
 - ☒ 511 mln. ton, 49,5%
 - ☐ 630 mln. ton, 49,5%
-

Sual: Milli təsərrüfatların beynəlmilləşməsi ilk növbədə nə ilə bağlı olmuşdur? (Çəki: 1)

- ☒ Beynəlxalq bazarların inkişafı ilə.
 - ☐ Surbanizasiya proseslərinin genişlənməsi ilə.
 - ☐ Azad ticarətin inkişafı ilə.
 - ☐ Gömrük sisteminin sərtləşdirilməsi ilə
 - ☐ TMK-ların yaranışı ilə.
-

Sual: «Əsrin müqaviləsi» layihəsində təxminən nə qədər qaz və qaz kondensatının çıxarılacağı məlumdur? (Çəki: 1)

- ☐ 51 mlrd. m3
- ☒ 55 mlrd. m3
- ☐ 54 mlrd. m3
- ☐ 59 mlrd. m3

☐ 63 mlrd. m3

Sual: T.Maltusun «əhali məskunlaşması» nəzəriyyəsinə görə artır? (Çəki: 1)

- ☒ Məskunlaşma həndəsi, yaşayış vasitələri ədədi silsilə ilə.
 - ☐ Yaşayış vasitələri həndəsi, məskunlaşma ədədi silsilə ilə.
 - ☐ Məskunlaşma ədədi, ərzaq istehlakı həndəsi silsilə ilə.
 - ☐ Miqrasiya həndəsi, ərzaq istehsalı ədədi silsilə ilə.
 - ☐ Ərzaq istehsalı həndəsi, əhali ədədi silsilə ilə.
-

Sual: K.Cinnini tsiklilik nəzəriyyəsinə görə hər bir əhali qrupu iqtisadi inkişafı ilə bağlı hansı fazalardan keçir? (Çəki: 1)

- ☒ Sürətli artım, stasionar vəziyyətə qədər yavaşlama və ixtisarlaşma
 - ☐ Sürətli artım, enmə və böhranlı vəziyyət
 - ☐ Yavaş artım, stasionar vəziyyətə qədər sürətlənmə və reqressiya.
 - ☐ Yavaş artım, sürətli artım stasionar vəziyyət.
 - ☐ Sürətli artım, resessiya və ixtisarlaşma.
-

Sual: «Əsrin müqaviləsi» layihəsində uyğun olaraq çıxarılacaq neft və qazın miqdarının düzgün verildiyi variantı seçin: (Çəki: 1)

- ☒ neft – 511 mln. ton, qaz – 55 mlrd. m3
 - ☐ neft – 630 mln. ton, qaz – 54 mlrd. m3
 - ☐ neft – 770 mln. ton, qaz – 32 mlrd. m3
 - ☐ neft – 226 mln. ton, qaz – 46 mlrd. m3
 - ☐ neft – 573 mln. ton, qaz – 74 mlrd. m3
-

Sual: Əhali artımının tsiklilik nəzəriyyəsinin müəllifi? (Çəki: 1)

- ☐ David Rikardo.
 - ☐ Tomas Maltus.
 - ☐ Raul Perebiş.
 - ☒ Korrado Cinni.
 - ☐ Məhbub ül-Həqq.
-

Sual: Bu şirkət «Əsrin müqaviləsi» layihəsinə sonradan qoşulmuşdur, Səudiyyə Ərəbistanını təmsil edir. Bu hansı şirkətdir? (Çəki: 1)

- ☐ «İtochu»
 - ☐ «Ramco»
 - ☐ «Pennzoil»
 - ☐ «Exxon»
 - ☒ «Delta-Nimir»
-

Sual: «Qloballaşma» anlayışının elmi ədəbiyyatlarda ilk dəfə gətirmişdir? (Çəki: 1)

- ☐ Vasiliy Leyontiyev.
- ☐ Adam Smit.
- ☐ Karl Marks.

- ☐ Denis Medouz.
 - ☒ Teodar Levitt.
-

Sual: Bu kəmərin çəkilişinə dair deklarasiya 1998-ci ilin oktyabrında Ankarada 3 dövlət arasında imzalanmışdır. Bu hansı kəmərdir? (Çəki: 1)

- ☐ Bakı-Novorossiysk
 - ☐ Nabukko
 - ☐ Şimal axını
 - ☒ Bakı-Tbilisi-Ceyhan
 - ☐ Bakı – Ərzurum
-

Sual: «Qloballaşma» hansı prosesdir? (Çəki: 1)

- ☐ Mülkiyyət münasibətlərinin təkmilləşməsi prosesi.
 - ☐ Meqopolislərin urbanizasiyasının genişlənməsi prosesi.
 - ☐ Hərbi blokların integrasiyası prosesi.
 - ☒ Ümumdünya siyasi, iqtisadi, mədəni, informasiya təyinatlı integrasiya və unifikasiya prosesi.
 - ☐ Regional ittifaqların dezintegrasiyası prosesi.
-

Sual: Təsərrüfat həyatının tarixi beynəlmilləşməsi hansı sferada baş vermişdir? (Çəki: 1)

- ☐ İstehsal.
 - ☐ Tədavül.
 - ☐ İstehlak.
 - ☒ Mübadilə.
 - ☐ Kooperasiya.
-

Sual: Bakı-Tbilisi-Ceyhan layihəsində nə qədər insan çalışır, insanların neçə nəfəri Azərbaycandır və neçə faizi Azərbaycanlılardır? (Çəki: 1)

- ☒ 21000 insan, 4000 nəfər – 80 %
 - ☐ 25000 insan, 3600 nəfər – 75 %
 - ☐ 30000 insan, 4200 nəfər – 56 %
 - ☐ 31000 insan, 3000 nəfər – 90 %
 - ☐ 33000 insan, 5000 nəfər – 80 %
-

Sual: Qloballaşmanın hərəkətverici amilləri hansılardır? (Çəki: 1)

- ☒ İstehsalın delokallaşması.
 - ☐ Tədavül sferasının genişlənməsi.
 - ☐ İqtisadi böhranlar.
 - ☐ Müharibələr və təbii fəlakətlər.
 - ☐ Deintegrasiya meyilləri.
-

Sual: İntegrasiya prosesinin klassik təsnifatını hansı alim vermişdir? (Çəki: 1)

- ☐ C.Mill

- ☐ K.Marks
 - ☐ D.Rikardo
 - ☒ B.Balaşi
 - ☐ R.Şuman
-

Sual: Qloballaşmanın hərəkətverici gücləri hesab olunmur? (Çəki: 1)

- ☐ ETT-nin yeni dalğası;
 - ☐ TMK-lann fəaliyyəti;
 - ☐ İnternetin genişlənməsi;
 - ☐ Qlobal problemlərin çoxalması
 - ☒ Millitarizasiyanın güclənməsi.
-

Sual: Qlobal problemlərin əlamətlərinə aid deyil? (Çəki: 1)

- ☐ Onlar təxirəsalınmazdır və gələcək nəsillərə ötürülməsi yolverilməzdir.
 - ☐ Onlann yaranışı və inkişafı qarşılıqlı əlaqəlidir.
 - ☐ Problemlərin həlli bəşəriyyətin səylərinin birləşdirilməsini tələb edir.
 - ☐ Onlar ümumi xarakter daşıyır və bütün ölkələri əhatə edirlər.
 - ☒ Hamısı aiddir.
-

Sual: Hansılar «Qloballaşma indeksinin» hesablamasında əsas götürülmür? (Çəki: 1)

- ☐ Xarici birbaşa və portfel investisiyalar.
 - ☐ Beynəlxalq turizmin həcmi.
 - ☐ Telefon trafikinin həcmi
 - ☐ Şəxsi pul köçürmələri
 - ☒ Militarizasiyanın səviyyəsi.
-

Sual: Hansılar dünyanın ən çox qloballaşmış 20 ölkəsi sıralarına daxil deyillər? (Çəki: 1)

- ☐ Malaziya.
 - ☒ Hindistan.
 - ☐ Böyük britaniya.
 - ☐ ABŞ.
 - ☐ Yeni Zellandiya.
-

Sual: Qlobal inkişaf problemlərinin həlli yollarına belə yanaşma mövcud deyil? (Çəki: 1)

- ☒ İyerarxik.
 - ☐ Texnokratik.
 - ☐ Fəlsəfi.
 - ☐ Eksiztensial.
 - ☐ Mədəni.
-

Sual: «Demoqrafiya» elminin konkret obyektı nədir? (Çəki: 1)

- ☐ Təbiət.

- ☐ Cəmiyyət.
 - ☒ Əhali.
 - ☐ İnstitusionalizm.
 - ☐ Plyuralizm.
-

Sual: «Demoqrafiya» elminin predmetinə öyrənilməsi aid deyil? (Çəki: 1)

- ☐ Miqrasiya.
 - ☒ Militarizasiya.
 - ☐ Yaş strukturu.
 - ☐ Milli tərkib
 - ☐ Əhalinin coğrafi yerləşməsi.
-

Sual: «Demoqrafik partlayış» nədir? (Çəki: 1)

- ☐ Yüksək səviyyəli miqrasiya
 - ☐ Remiqrasiyanın məhdudlaşması.
 - ☐ Təyin edilmiş ərazidə ərazidə imiqrantların say çoxluğu.
 - ☒ Təyin edilmiş ərazidə çox yüksək olan əhali artımı
 - ☐ Təyin edilmiş ərazidə aşağı səviyyəli əhali artımı
-

Sual: Əhalinin təkrar istehsalı? (Çəki: 1)

- ☐ Əhalinin yenidən məskunlaşması.
 - ☐ Əhalinin deportasiyası.
 - ☐ Doğum və ölüm nəticəsində əhalinin yeniləşməsi prosesi.
 - ☒ Doğum, ölüm və miqrasiya nəticəsində əhalinin fasiləsiz təzələnməsi prosesi.
 - ☐ Miqrasiya nəticəsində əhalinin fasiləsiz təzələnməsi prosesi
-

Sual: Dünya əhalisinin neçə faizi inkişaf etməkdə olan ölkələrin payına düşür? (Çəki: 1)

- ☐ 15%-i
 - ☐ 50%-i.
 - ☐ 40%-i.
 - ☐ 30%-i.
 - ☒ 90%-i.
-

Sual: Dünya əhalisinin neçə faizi şəhərlərdə yaşayır? (Çəki: 1)

- ☐ 15%-i.
 - ☐ 29%-i.
 - ☒ 48%-i
 - ☐ 77%-i.
 - ☐ 92%-i.
-

Sual: Dünya əhalisinin dəniz sahili ərazisində necə faizi məskunlaşmışdır? (Çəki: 1)

- ☐ 5%-i.
- ☐ 20%-i.

- ☒ 30%-i.
 - ☐ 50%-i.
 - ☐ 80%-i.
-

Sual: Urbanizasiya nədir? (Çəki: 1)

- ☐ Əhali sayının artımı
 - ☐ Əhali sayının azlması
 - ☐ Əhəlinin geniş miqrasiyası
 - ☐ Şəhər əhalisinin kədlərə axını.
 - ☒ Kənd əhalisinin şəhərə axını.
-

Sual: Ruralizasiya nədir? (Çəki: 1)

- ☐ Miqrasiyanın məhdudlaşması.
 - ☐ Əhəlinin şəhər ətrafında məskunlaşması.
 - ☒ Şəhər əhalisinin kədlərə axını.
 - ☐ Kənd əhalisinin şəhərə axını.
 - ☐ Kənd əhalisini iri yaşayış məntəqələtinə köçü.
-

Sual: Suburbanizasiya nədir? (Çəki: 1)

- ☐ Urbanizasiyanın məhdudlaşması prosesi.
 - ☐ Şəhərlərdə istehsal müəssisələrinin köçürülməsi.
 - ☐ Şəhər ətrafında sənayeləşməsin genişlənməsi.
 - ☒ Təminatlı ailələrin müəyyən qisminin şəhərətrafı zonaya axını.
 - ☐ Təminatlı ailələrin müəyyən qisminin kədlərə axını.
-

Sual: Dünya iqtisadiyyatının subyektlərinə hansılar daxil deyil? (Çəki: 1)

- ☐ Milli dövlətlər.
 - ☐ Transmilli Korporasiyalar
 - ☐ Beynəlxalq iqtisadi təşkilatlar.
 - ☐ Regional inteqrasiyalı təsərrüfat birlikləri
 - ☒ İqtisadi rayonlararası təsisatlar.
-

Sual: Beynəlxalq əmək miqrasiyası yaradan səbəblər? (Çəki: 1)

- ☐ Siyasi.
 - ☒ İqtisadi.
 - ☐ Ekoloji
 - ☐ İdeoloji.
 - ☐ Koffesial.
-

Sual: Demografik keçid? (Çəki: 1)

- ☐ Doğum və ölüm göstəricilərinin dəyişməsi ilə urbanizasiyanın genişlənməsi
- ☐ Miqrasiya prosesləri ilə bağlı ölkələrin əhali sayının azlması.
- ☐ miqrantlar hesabına plke əhalisin artması.
- ☒ Doğum və ölüm göstəricilərinin sürətli aşağı düşməsi ilə nəsillərin dəyişməsi.

- ☐ Ölüm göstəricilərinin aşağı düşməsi ilə əhalinin artımı.
-

Sual: Ənənəvi cəmiyyətdən müasir cəmiyyətə keçidlə xarakterik olan demoqrafik vəziyyət? (Çəki: 1)

- ☐ Demoqrafik inkişaf.
☐ Demoqrafik yükləmə.
☒ Demoqrafik keçid.
☐ Demoqrafik qocalma.
☐ Demoqrafik partlayış
-

Sual: İşsizlik növlərinə aid deyil? (Çəki: 1)

- ☐ Tsiklik işsizlər.
☐ Marjinal işsizlər.
☒ Marjinal işsizlər.
☐ Friksion işsizlər
☐ Struktur işsizlər.
-

Sual: Demoqrafik yükləmə əmsalı hesablanır? (Çəki: 1)

- ☐ Təqayüd yaşda olanların uşaqların sayma nisabəti ilə.
☐ Uşaqların əmək qabiliyyətili əhali sayına nisabəti ilə.
☐ İşsizlərin əmək qabiliyyətili əhali sayına nisabəti ilə.
☒ Əmək qabiliyyətili əhali sayının uşaqlar və təqayüd yaşda olanların nisabəti ilə.
☐ Uşaqların və təqayüd yaşda olanların əmək qabiliyyətili əhali sayına nisabəti ilə.
-

Sual: Dünya ərzaq təminatının əsas mənbəyi kimi çıxış edir? (Çəki: 1)

- ☒ Kənd təsərrüfatı.
☐ Meşə təsərrüfatı.
☐ Balıqçılıq.
☐ Çörəkbişirmə və un məmulatlarının istehsalı sənayesi.
☐ Heç biri.
-

Sual: Dünya ərzaq təhlükəsizliyi əsas təminat göstəricisi? (Çəki: 1)

- ☐ Ət məhsulları ehtiyatlarının keçicilik həcmi.
☐ Ət və süd məhsulları ehtiyatlarının adambaşına düşən miqdarı.
☐ Ət, süd və tərəvəz məhsulları ehtiyatlarının keçicilik həcmi və adambaşına düşən həcmi.
☒ Taxıl ehtiyatlarının keçicilik həcmi və adambaşına düşən istehsalı.
☐ Ət, süd, taxıl ehtiyatlarının keçicilik həcmi və adambaşına düşən miqdan.
-

Sual: Ərzaq təhlükəsizliyinin təminatında dünya üzrə adambaşına düşən taxıl istehsalının göstəricisi? (Çəki: 1)

- ☐ 55 kq.
☐ 136 kq.

- ☐ 211 kq.
 - ☒ 327 kq.
 - ☐ 412 kq.
-

Sual: Minimum istehlak səbəti? (Çəki: 1)

- ☐ Ölkənin ərzaq təhlükəsizliyini təmin edən məhsullar çeşidi.
 - ☐ Dünya ərzaq ehtiyatlarının minimal həcmi.
 - ☐ İnsanm fiziki qüvvəsini bərpa etmək üçün zəruri ərzaq çeşidi.
 - ☐ İnsanm fiziki qüvvəsini bərpa etmək üçün minimal ərzaq və xidmət çeşidi
 - ☒ İnsanın fizioloji tələbləri üçün zəruri olan qida məhsulları çeşidi.
-

Sual: Yaşayış minimumu? (Çəki: 1)

- ☐ İnsan kapitalmm dəyəri
 - ☐ Bir il ərzində insan lazım olan qida məhsullarının ümumi həcmi.
 - ☐ İnsanın əmək fəaliyyətinin saxlanılması üçün qida məhsullarının ümumi həcmi.
 - ☒ İnsanın həyat fəaliyyətinin saxlanılması üçün minimal zəruri olan rifah və həyat vasitələri çeşidi.
 - ☐ Adambaşma düşən minimal zəruri ərzaq məhsullarının həcmi.
-

Sual: Azərbaycan Respublikasında 2010-cu il üçün ölkə üzrə yaşayış minimumunun həcmi? (Çəki: 1)

- ☐ 46 manat
 - ☐ 65 manat
 - ☐ 78 manat
 - ☒ 87 manat.
 - ☐ 96 manat
-

Sual: Azərbaycan Respublikasında 2010-cu il üzrə hansı əhali kateqoriyası üzrə 96 manat həcmində yaşayış minimumu təyin edilmişdir? (Çəki: 1)

- ☐ Ümumi ölkə üzrə;
 - ☒ Əmək qabiliyyətli əhali üçün;
 - ☐ Pensiyaçıları üçün;
 - ☐ Uşaqlar üçün.
 - ☐ Belə təyinat aparılmamışdır.
-

Sual: Orqanizmin həyatının saxlanılması üçün minimal qidanın çatışmamazlığı və ya tamam olmaması vəziyyəti? (Çəki: 1)

- ☒ Mütləq aclıq.
 - ☐ Nisbi aclıq.
 - ☐ Yanaclıq.
 - ☐ Orta aclıq.
 - ☐ Heçbiri.
-

Sual: Nisbi aclıq? (Çəki: 1)

- ☐ Orqanizmin həyatının saxlanması üçün minimal qidanın çatışmamazlığı və ya tamam olmaması
 - ☒ Orqanizmin aktiv fəaliyyətini saxlamaq üçün xroniki olaraq zəruri vitaminləri çatışmayan ərzaq məhsulları ilə qidalanma.
 - ☐ Orqanizmin həyatının saxlanması üçün normaya uyğun qida ehtiyatı.
 - ☐ Qidanın çatışmamazlığının minimal həddi.
 - ☐ Hecbiri.
-

Sual: Dünya Bankı nın yoxsulluq təyinatı - gün ərzində 1 adam üzrə yaşayış üçün zəruri olan vəsait həcmi? (Çəki: 1)

- ☐ 1\$.
 - ☒ 2\$.
 - ☐ 3\$.
 - ☐ 10\$.
 - ☐ 50\$.
-

Sual: İnsanlar öz əmək qabiliyyətlərini sabit saxlamaq üçün elmi əsaslandırmalara görə gün ərzində neçə kilokalori enerji ekvivalentində ərzaq qəbul etməlidir? (Çəki: 1)

- ☐ 300.
 - ☐ 1100
 - ☒ 2600.
 - ☐ 5900
 - ☐ 11100.
-

Sual: Kritik aclıq vəziyyəti neçə kilokalori enerji ekvivalentində ərzaq qəbulunda baş verir? (Çəki: 1)

- ☐ 50.
 - ☐ 500.
 - ☐ 850.
 - ☒ 1000.
 - ☐ 4500.
-

Sual: İnsanın, ailənin əsas fizioloji və sosial tələblərini ödəmək üçün istehlak malları və xidmətlər çeşidinin alınması xərcləri? (Çəki: 1)

- ☒ Minimum istehlak büdcəsi
 - ☐ İstehlak qiymətləri indeksi.
 - ☐ Paritet İstehlak Qabiliyyəti.
 - ☐ Minimum istehlak səbəti.
 - ☐ Yaşayış minimumu.
-

Sual: Təsbit edilmiş vaxt ərzində müvafiq əmtəə və xidmətlər qrupunun orta səviyyəsinin nisbi dəyişilməsini xarakterizə edən əmsal? (Çəki: 1)

- ☒ İstehlak qiymətləri indeksi
- ☐ Qloballaşma indeksi
- ☐ Cinni əmsalı..

- ☐ İnsan kapitalı indeksi.
 - ☐ Heçbiri.
-

Sual: Müxtəlif ölkələrin valyutalarının, pul vahidlərinin əsas istehlak mallarının alış-üzrə təyinat edilən müqabil nisbəti? (Çəki: 1)

- ☐ İstehlak qiymətləri indeksi
 - ☐ b) Minimum istehlak büdcəsi.
 - ☐ İnsan inkişafı indeksi.
 - ☒ Alıcılıq Qabiliyyəti Paritet.
 - ☐ Valyuta məzənnəsi.
-

Sual: Enqel qanunu? (Çəki: 1)

- ☒ Gəlirlər artdıqca ərzaq xərcləri azalır, ikinci dərəcəli şeylərə - xidmətə olan xərclər artır.
 - ☐ Əhali gəlirlərinin artım ölçüsü ilə rifah proporsional olaraq yüksəlir.
 - ☐ Yemək xərcləri uzunmüddətli istifadə predmetlərinə, səyahət və əmanətlərə nisbətə daha da artır.
 - ☐ Yemək xərcləri artır, uzunmüddətli istifadə xərcləri azalır.
 - ☐ Əhali gəlirləri azalır, uzunmüddətli istifadə xərcləri proporsional olaraq yüksəlir.
-

Sual: BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının əsas funksiyalarına daxil deyil? (Çəki: 1)

- ☐ Aclıqın ləğvi;
 - ☐ Qidalanmanın və həyat keyfiyyətinin yaxşılaşdırılması;
 - ☐ Ərzaq, kənd təsərrüfatı, meşəçilik və balıqçılıq məhsullarının istehsalı, emalı və bölgüsünün yaxşılaşdırılması;
 - ☐ Kənd təsərrüfatı rayonlarının inkişafına və kənd əhalisinin həyat şəraitinin yaxşılaşdırılmasına köməklik göstərmə
 - ☒ Regional ərzaq təhlükəsizliyi ilə bağlı fəaliyyətlərin əlaqələndirilməsi.
-

Sual: Enerjidaşıyıcıları na aid deyil? (Çəki: 1)

- ☐ Neft.
 - ☐ Yanar şistlər
 - ☐ Uran filizi.
 - ☒ Maqnezium.
 - ☐ Təbii qaz.
-

Sual: Hansı ölkə daha çox neft ehtiyatlarına malikdir? (Çəki: 1)

- ☐ Küveyt.
 - ☐ İran
 - ☐ ABŞ
 - ☒ Səudiyyə Ərəbistanı
 - ☐ Venesuela
-

Sual: Hansı ölkə daha çox təbii qaz ehtiyatlarına malikdir? (Çəki: 1)

- ☐ ABŞ.
 - ☒ Rusiya.
 - ☐ İran.
 - ☐ Çin.
 - ☐ Qətər.
-

Sual: Enerji resurslarının hasilatı və onların müxtəlif enerji növlərinə çevrilməsini reallaşdıran istehsal və xidmət sahələri məcmusu? (Çəki: 1)

- ☐ Yanacaq sənayesi.
 - ☐ Elektroenergetika.
 - ☒ Yanacaq-Energetika Kompleksi.
 - ☐ İstilik Elektrik Stansiyası.
 - ☐ Atom Elektrik Stansiyası.
-

Sual: Hansılar OPEK üzvü deyildir? (Çəki: 1)

- ☐ İndoneziya.
 - ☐ Qətər.
 - ☐ Birləşmiş Ərəb Əmirlikləri
 - ☒ Bəhreyn
 - ☐ Venesuela.
-

Sual: Dünya iqtisadiyyatında ən çox xüsusi çəkiyə malik enerjidaşıyıcısı? (Çəki: 1)

- ☒ Neft
 - ☐ Təbii qaz.
 - ☐ Daş gömür
 - ☐ Kondensat.
 - ☐ Biokütlə.
-

Sual: Mineral resurslara aiddir? (Çəki: 1)

- ☐ Hidroenerji ehtiyatları.
 - ☒ Qeyri-filiz faydalı qazıntılar.
 - ☐ Meşə fondu.
 - ☐ Hava kütləsi.
 - ☐ Heçbiri.
-

Sual: Bərpaolunmayan enerji mənbələri? (Çəki: 1)

- ☐ Külək enerjisi.
 - ☐ Su enerjisi.
 - ☐ Günəş enerjisi.
 - ☒ Karbohidrogenlər.
 - ☐ Heç biri.
-

Sual: Daha çox mineral xammal idxal edən ölkə? (Çəki: 1)

- ☐ ABŞ.

- ☐ Rusiya.
 - ☐ Çin.
 - ☒ Yaponiya.
 - ☐ Hindistan.
-

Sual: Xammal və enerjidaşıyıcıları probleminin həll edilməsi yollarından biri? (Çəki: 1)

- ☐ BMT-nin səlahiyyətlərinin artırılması
 - ☐ TMK-lərin ləğvi.
 - ☐ NATO-nun genişləndirilməsi
 - ☒ ETT-nin sürətləndirilməsi.
 - ☐ ÜTT üzvlərinin sayının artırılması
-

Sual: Alternativ enerji növünə aiddir? (Çəki: 1)

- ☐ Torf.
 - ☐ Hidroenerji.
 - ☐ Nüvə enerjisi.
 - ☒ Külək enerjisi.
 - ☐ Yanar qayalar.
-

Sual: Troposferi, bütün hidrosfer və litosferin yuxarı hissəsinin əhatə edən sfera? (Çəki: 1)

- ☒ Ekosfera.
 - ☐ Biosfera
 - ☐ Neosfera.
 - ☐ Atmosfera
 - ☐ İonosfera.
-

Sual: Quru səthini dağdan bütün təbii proseslərin məcmusu? (Çəki: 1)

- ☐ Antropogen fəaliyyət.
 - ☐ Sunami.
 - ☐ Rekultivasiya.
 - ☒ Eroziya.
 - ☐ Ekologiya.
-

Sual: Əsas global ekoloji problem deyil? (Çəki: 1)

- ☐ Təbii ehtiyatların tükənməsi təhlükəsi.
 - ☐ Ətraf mühitin çirklənməsi.
 - ☐ Təbii mühitin mühafizəsinin pozulması.
 - ☐ Əhəlinin yaşayış vasitələri ilə təmin olunmasının pisləşməsi
 - ☒ Suburbanizasiyanın genişlənməsi.
-

Sual: Global ekoloji problemin kəskinləşmə səbəbləri sırasına daxil deyil? (Çəki: 1)

- ☐ Okean və dənizlərdə gəmilərin qəzaya uğraması
- ☒ Avtomagistallarda avtomobil qəzaları

- ☐ Kanalizasiya və çirkab sulann yetərinçə təmizlənməməsi.
 - ☐ Sənaye müəssisələri və radioloji stansiyalar
 - ☐ Tufan və daşqınlar.
-

Sual: Ekoloji iqtisadiyyat əsaslanır? (Çəki: 1)

- ☐ ETT-nin inkişafı və ətraf mühitin qorunmasına.
 - ☐ Ekologiyanın qorunmasına.
 - ☐ Bazar iqtisadiyyatını genişlənməsinə.
 - ☒ İqtisadiyyatın ekoloji məhdudlaşmalarla inkişafına.
 - ☐ Avtarkiya iqtisadiyyatına.
-

Sual: Davamlı inkişaf konsepsiyasının prioritetlərindən birinə görə? (Çəki: 1)

- ☐ Gələcək nəsillər əlavə ödənişlər aparmırlar.
 - ☒ Gələcək nəsillərə əlavə xərclər qalmır.
 - ☐ İqtisadiyyat bazar sistemi ilə irəliləyir.
 - ☐ Bazar iqtisadiyyatı təkmilləşir.
 - ☐ İstehlak mallarının çıxıdı yaxşılaşır.
-

Sual: BMT-nin təbiəti mühafizə proqramı? (Çəki: 1)

- ☒ UNEP.
 - ☐ YUNESKO.
 - ☐ YUNİDO.
 - ☐ UNCHR.
 - ☐ UNODC
-

Sual: «Kioto protokolu» nəyi məhdudlaşdırır? (Çəki: 1)

- ☒ Korbon qazı emmisiyası.
 - ☐ Flora və faunadan istifadəsinin.
 - ☐ Nüvə energetikasını.
 - ☐ Hidroenerjiyə istifadəni
 - ☐ Meşələrinin qırılmasını.
-

Sual: Yer kürəsi resurslarının fiziki məhdudluğu ilə bağlı missiyalı beynəlxalq təsisat? (Çəki: 1)

- ☐ Londonklubu.
 - ☐ Paris klubu.
 - ☒ Roma Klubu.
 - ☐ Berlin Klubu.
 - ☐ Tokio klubu.
-

Sual: Ekoloji pessimizm tərəfdarı? (Çəki: 1)

- ☐ Bell.
- ☐ Kan.
- ☐ Toffler.

- ☐ Judenele
 - ☒ Medouz.
-

Sual: «Dünya iqtisadiyyatı» fənni öyrənir? (Çəki: 1)

- ☐ Müəssisələr iqtisadiyyatı.
 - ☐ Milli iqtisadiyyatı.
 - ☐ Kooperativ iqtisadiyyat.
 - ☒ Qlobal iqtisadiyyatı
 - ☐ Bazar iqtisadiyyatını
-

Sual: Avtarkiya nədir? (Çəki: 1)

- ☐ Xarici dünya ilə azad və qarşılıqlı iqtisadi əlaqədə qurma.
 - ☐ İnkişaf etmiş ölkələrin məcmu iqtisadiyyatı.
 - ☐ İnkişaf etməkdə olan ölkələrin məcmu iqtisadiyyatı.
 - ☐ Keçid iqtisadiyyatı ölkələrinin məcmu iqtisadiyyatı.
 - ☒ Öz resurslarına istinadən iqtisadiyyat qurma üsulu.
-

Sual: 1951-ci ilin aprel ayında yaradılmış Avropa Kömür və Polad Birliyinə daxil olan ölkələri seç:(Düzgün cavabların sayı 1-dən çoxdur) (Çəki: 1)

- ☒ Almaniya
 - ☒ Belçika
 - ☐ Polşa
 - ☐ Ruminiya
 - ☒ Niderland
-

Sual: 1957-ci idə yaradılmış bu birlik 1994-cü ildən Avropa ittifaqı adlandırılmışdır. Bu hansı birlikdir? (Çəki: 1)

- ☐ Avropa təhlükəsizlik və əməkdaşlıq birliyi
 - ☐ Avropa kömür və polad birliyi
 - ☒ Avropa iqtisadi birliyi
 - ☐ Avropa Atom enerjisi birliyi
 - ☐ Avropa Mərkəzi Bankı
-

Sual: NAFTA hansı ölkələri birləşdirir və neçənci ildə yaranıb? (Çəki: 1)

- ☐ ABŞ, Meksika, Panama; 1992
 - ☐ ABŞ, Panama, Kuba; 1993
 - ☐ ABŞ, Kanada, Qrenlandiya; 1994
 - ☒ ABŞ, Kanada, Meksika; 1992
 - ☐ ABŞ, Kanada, Meksika; 1996
-

Sual: Ümumi nəqliyyat şəbəkəsi uzunluğunun 80%-ə qədər, cəmi yükdaşıma dövriyyəsinin 70%-i (dəyər göstəricisi ilə 80%-i) sərnişin daşınmasının daha çox hissəsi hansı ölkələrin payına düşür? (Çəki: 1)

- ☐ PSÖ

- ☐ İEOÖ
 - ☐ YSÖ
 - ☐ Neft-dollar ölkələri
 - ☒ İEÖ
-

Sual: Dünya üzrə müvafiq olaraq nəqliyyat şəbəkəsinin uzunluğuna, daha sonra sıxlığına görə birinci olan regionların adlarının düzgün verildiyi variantı seçin: (Çəki: 1)

- ☐ Avstraliya, Avropa
 - ☐ Avropa, Asiya
 - ☐ Afrika, Asiya
 - ☐ Cənubi Amerika, Avropa
 - ☒ Şimali Amerika, Avropa
-

Sual: Kənd təsərrüfatında əsas istehsal amili nədir? (Çəki: 1)

- ☐ istehsal maşınları
 - ☐ işçi qüvvəsi
 - ☐ mal-qara
 - ☒ torpaq
 - ☐ ixtisaslaşma
-

Sual: 2000-ci ilin göstəricisinə görə taxıl, buğda və düyü istehsalına görə I yeri tutan ölkə: (Çəki: 1)

- ☐ ABŞ
 - ☐ Kanada
 - ☐ Hindistan
 - ☒ Çin
 - ☐ CAR
-

Sual: «Yaşıl inqilab»ın vətəni haradır? (Çəki: 1)

- ☐ Çin
 - ☐ Kanada
 - ☒ Meksika
 - ☐ ABŞ
 - ☐ CAR
-

Sual: İlk istehsal baxımından sənayenin bölündüyü sahələri seçin: (Düzgün cavabların sayı 1-dən çoxdur) (Çəki: 1)

- ☒ Hasilat
 - ☐ Yüngül
 - ☐ Yeyinti
 - ☒ Emal
 - ☐ Metal emalı
-

Sual: Elektron sənayesi müəssisələrinin daha çox təmərküsləşdiyi mərkəzləri seçin: (Düzgün cavabların sayı 1-dən çoxdur) (Çəki: 1)

- ☐ Cənub-Qərbi Asiya
 - ☐ Cənubi Afrika
 - ☒ Şimali Avropa
 - ☒ Cənub-Şərqi Asiya
 - ☒ Şərqi Asiya
-

Sual: Təbii qaz ehtiyatlarının həcminə görə I yerdə duran türk dövləti: (Çəki: 1)

- ☐ Türkiyə
 - ☐ Qazaxstan
 - ☒ Türkmənistan
 - ☐ Tacikstan
 - ☐ Qırğızstan
-

Sual: «Demoqrafik inqilab» anlayışı ilk dəfə bu şəxs tərəfindən iqtisadi ədəbiyyata daxil edilmişdir. Bu kimdir? (Çəki: 1)

- ☐ Frenk Nautsteyn
 - ☒ Landri Adolf
 - ☐ Paul Cekson
 - ☐ Cek Briston
 - ☐ Pol Reyter
-

Sual: Əhalinin təbii artımına görə diqqəti daha çox cəlb edən regionlar: (Düzgün cavabların sayı 1-dən çoxdur) (Çəki: 1)

- ☐ Şimali Avropa
 - ☐ Şimali Amerika
 - ☒ Cənubi Asiya
 - ☒ Cənub-Şərqi Asiya
 - ☐ Cənubi Avropa
-

Sual: Əmək qabiliyyətli əhalinin daha çox üz tutduğu regionları seçin: (Düzgün cavabların sayı 1-dən çoxdur) (Çəki: 1)

- ☒ Şimali Amerika
 - ☐ Cənub-Şərqi Asiya
 - ☐ Mərkəzi Afrika
 - ☒ Cənub-Qərbi Asiya
 - ☒ Avropa
-

Sual: Aşağıdakı ölkələrdən hansılar öz iqtisadi strategiyasında liberal inkişaf modelinə üstünlük verirlər? (Düzgün cavabların sayı 1-dən çoxdur) (Çəki: 1)

- ☒ ABŞ
- ☒ Kanada
- ☐ Filippin
- ☒ Fransa

☐ Rusiya

Sual: Bu model Almaniyada daha geniş istifadə olunur. Gənclərə, fermerlərə dövlət yardım edir. Əhalinin rifah halının təmin edilməsində dövlətin vəzifələri genişləndirilir. Bu hansı modeldir? (Çəki: 1)

- ☐ Liberal model
 - ☐ Korporativ-idarəetmə modeli
 - ☐ Demokratik-korporativçilik modeli
 - ☒ Sosial-bazar modeli
 - ☐ Demokratik Keyns modeli
-

Sual: İqtisadi inkişaf səviyyəsinə daxil deyildir? (Çəki: 1)

- ☐ ÜDM-in həcmi
 - ☐ Hər nəfərə düşən ÜDM
 - ☒ Əhalinin sayı
 - ☐ Kapital qoyuluşunun həcmi
 - ☐ Əmək məhsuldarlığı
-

Sual: Şərq istehsal üsulunda torpaqdan istifadə hansı prinsipə əsaslanırdı? (Çəki: 1)

- ☒ Torpağın ömürlük istifadə edilməsi
 - ☐ Torpağın müvəqqəti istifadə edilməsi
 - ☐ Torpağın icarə üsulu ilə idarə edilməsi
 - ☐ Torpağın yardarıqla istifadə edilməsi
 - ☐ Torpağın satın alınması yolu ilə istifadə edilməsi
-

Sual: Dünya bazarı nə vaxt formalaşmışdır? (Çəki: 1)

- ☐ XVII-XVIII əsrlərdə
 - ☐ XVIII əsrin axırlarında
 - ☒ XIX-XX əsrlərdə
 - ☐ XX əsrin ikinci yarısında
 - ☐ XX-XXI əsrlərdə
-

Sual: BVF-un məlumatına görə dünya ölkələri və başqa idarəçilikdə olan ərazilərin birlikdə sayı? (Çəki: 1)

- ☐ 190
 - ☐ 200
 - ☐ 226
 - ☐ 236
 - ☒ 246
-

Sual: Bu ölkələrdən hansı Aİ-yə daxil deyil? (Çəki: 1)

- ☐ Estoniya
- ☒ İsveçrə
- ☐ İsveç

- ☐ İtaliya
 - ☐ Polşa
-

Sual: Bu ölkələrin hansı OPEK-ə daxil deyil? (Çəki: 1)

- ☐ Kuveyt
 - ☐ İraq
 - ☐ Liviya
 - ☒ Ekvador
 - ☐ BƏƏ
-

Sual: II Dünya müharibəsindən sonra Yaponiya iqtisadiyyatının dirçəlişinə yardım etmiş dövlət: (Çəki: 1)

- ☐ Almaniya
 - ☐ Fransa
 - ☐ Rusiya
 - ☒ ABŞ
 - ☐ Çin
-

Sual: Aşağıdakılardan hansı Yaponiya iqtisadiyyatına xas olan əlamət deyil? (Çəki: 1)

- ☐ Yaponiya – avtomobil istehsalına görə dünyada ikinci yeri tutur.
 - ☐ Hazırda Yaponiyada ildə orta hesabla 100 mln. ton polad istehsal edilir.
 - ☐ Dünya üzrə Robot istehsalının 50%-nə sahibdir.
 - ☒ Kənd təsərrüfatında əmək məhsuldarlığı yüksəkdir.
 - ☐ Burada xırda kəndli əmtəə təsərrüfatları mövcuddur.
-

Sual: Aşağıdakılardan hansı Yaponiya iqtisadiyyatına xas olan əlamət deyil? (Çəki: 1)

- ☒ Zəngin təbii resurslara malikdir.
 - ☐ Xırda kəndli əmtəə təsərrüfatları mövcuddur.
 - ☐ Kənd təsərrüfatında əmək məhsuldarlığı aşağıdır.
 - ☐ Dünya xammal bazarında güclü alıcı kimi çıxış edir.
 - ☐ Maşınqayırma sənayesi üzrə yüksək ixtisaslaşma mövcuddur.
-

Sual: Bu ölkə ən «qocaman» bazar iqtisadiyyatı ölkəsidir. Xüsusi sahibkarlığa əsaslanan iqtisadi münasibətlər, ilk beynəlxalq kompaniyalar bu ölkədə yaranmışdır. Bu hansı ölkədir? (Çəki: 1)

- ☐ Fransa
 - ☐ ABŞ
 - ☐ İspaniya
 - ☒ Böyük Britaniya
 - ☐ Portuqaliya
-

Sual: Kənd təsərrüfatı məhsullarının həcminə görə Qərbi Avropada birinci yeri tutan ölkə hansıdır? (Çəki: 1)

- ☐ İsveç

- ☐ Avstriya
 - ☐ Böyük Britaniya
 - ☐ Almaniya
 - ☒ Fransa
-

Sual: Üzümçülük və şərabçılığa görə dünyada İtaliya ilə I və II yerləri bölüşən ölkə hansıdır? (Çəki: 1)

- ☐ İspaniya
 - ☐ Avstriya
 - ☒ Fransa
 - ☐ Danimarka
 - ☐ Lüksemburq
-

Sual: Turistlərin sayına və bu sahədən olan gəlirə görə dünyada 1-ci yeri tutan ölkə hansıdır? (Çəki: 1)

- ☐ Braziliya
 - ☐ Kanada
 - ☐ Misir
 - ☒ Fransa
 - ☐ İspaniya
-

Sual: Avropada vahid ittifaqın yaradılmasına daha çox cəhd etmiş və bu sahədə çoxlu təkliflər vermiş dövlət hansıdır? (Çəki: 1)

- ☐ Almaniya
 - ☒ Fransa
 - ☐ Avsiriya
 - ☐ Niderland
 - ☐ Hollandiya
-

Sual: Avropanın yüksək iqtisadi inkişaf səviyyəsinə görə fərqlənən regionu hansıdır? (Çəki: 1)

- ☐ Şimal-şərqi Avropa
 - ☐ Cənub-şərqi Avropa
 - ☐ Şərqi Avropa
 - ☒ Qərbi Avropa
 - ☐ Cənubi Avropa
-

Sual: Neft ehtiyatına görə dünyada birinci yeri tutan dövlət və ehtiyatın miqdarı: (Çəki: 1)

- ☐ Rusiya – 34,8 mlrd.ton
 - ☐ Küveyt – 41,3 mlrd.ton
 - ☐ BƏƏ – 35,6 mlrd.ton
 - ☐ İraq – 34,7 mlrd.ton
 - ☒ Səudiyyə Ərəbistanı – 37, 8 mlrd.ton
-

Sual: Aşağıda sadalanan amillərdən hansı XX əsrin sonunda kənd təsərrüfatının inkişafına mühüm təsir göstərmişdir? (Çəki: 1)

- ☐ dünya iqtisadiyyatının qloballaşması
 - ☐ xarici ticarətin liberallaşması
 - ☐ elmi-texniki inqilabın coşğun inkişafı
 - ☐ transmilliləşmə
 - ☒ əhalinin sayının artımı
-

Sual: İkinci dünya müharibəsindən sonra 70-ci illərə qədər dünya iqtisadiyyatı ümumilikdə hansı vəziyyətdə idi? (Çəki: 1)

- ☐ Sabit;
 - ☐ Böhran;
 - ☐ Tarazlıq;
 - ☐ Həddən artıq qeyri-sabit;
 - ☒ Yüksəliş;
-

Sual: Aşağıda sadalanan sənaye sahələrindən hansı dünyanın aqrosənaye kompleksinin strukturunda həlledici rol oynayır? (Çəki: 1)

- ☒ kənd təsərrüfatının maşınqayırması
 - ☐ kənd təsərrüfatı
 - ☐ kənd təsərrüfatı məhsullarının xarici ticarəti
 - ☐ ərzağın istehsalı
 - ☐ ASK-nın infrastrukturu
-

Sual: BMT-nin ərzaq və kənd təsərrüfatı üzrə aparıcı təşkilatı: (Çəki: 1)

- ☐ YUNİDO
 - ☒ FAO
 - ☐ YUNEP
 - ☐ YUNKTAD
 - ☐ ÜTT
-

Sual: Müasir dünya iqtisadiyyatı hansı şəkildə olmuşdur? (Çəki: 1)

- ☐ monosentik;
 - ☒ çoxqütblü;
 - ☐ simmetrik;
 - ☐ təkqütblü;
 - ☐ düzgün cavab yoxdur;
-

Sual: Aşağıda göstərilmiş amillərdən hansı kənd təsərrüfatı məhsullarının dünya bazarına son illərdə daha böyük təsir göstərir: (Çəki: 1)

- ☐ əmtəə nomenklaturasının yüksək bərpa olması qabiliyyəti
- ☒ bazar konyukturasının konkret şəkildə əmələ gələn təbii iqlim şəraitindən asılılığı
- ☐ bir çox əmtəələrə olan tələbin artmaqda olan qeyri-qənaətbəxşsliyi
- ☐ artmaqda olan istehsalat məsrəfləri

☐ artmaqda olan istehsalat məsrəfləri

Sual: Müasir dünya ölkələrinin inkişafındakı qeyri-bərabərlik və ziddiyyətlik: (Çəki: 1)

- ☐ azalmışdır;
 - ☐ güclənmişdir;
 - ☐ dayanmışdır;
 - ☒ sürətli çoxistiqamətli xarakterə malikdir;
 - ☐ düzgün cavab yoxdur;
-

Sual: Aqrosənaye kompleksi məhsulunun XXI əsrin əvvəllərindəki dünya ixracı üçün hansı tendensiyası daha xarakterikdir? (Çəki: 1)

- ☒ ərzaq və kənd təsərrüfatı xammalının ixracında artım
 - ☐ ərzaq ixracının artımı və kənd təsərrüfatı xammalının ixracının azalması
 - ☐ ərzağın ixaricinin azalması və kənd təsərrüfatı xammalının ixracının artması
 - ☐ ərzaq və kənd təsərrüfatı xammalının ixracının mühüm şəkildə aşağı düşməsi
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Müasir dünya iqtisadiyyatında: (Çəki: 1)

- ☐ lider ölkələr əvvəlki kimi qalmışdır;
 - ☒ lider ölkələr dəyişmişdir;
 - ☐ yeni regional qruplaşmalar yaranır;
 - ☐ ölkələrin sabit birləşmələri mövcuddur;
 - ☐ düzgün cavab yoxdur;
-

Sual: ETTKİ-in ASK cəhətdən inkişaf etmiş ölkələrdə inkişafının əsas tendensiyasını müəyyənə bilərsiniz: (Çəki: 1)

- ☐ kənd təsərrüfatı məhsulunun istehsalının maliyyələşdirilməsində qabaqlayıcı artım
 - ☐ kənd təsərrüfatı məhsulunun emalı sahələrinin və ASK infrastrukturunun maliyyələşdirilməsindəki qabaqlayıcı artım
 - ☐ ASK-nın maliyyələşdirilməsindəki fərdi sektorun rolunun aşağı düşməsi
 - ☒ ASK-nın maliyyələşdirilməsində dövlətin rolunun gücləndirilməsi.
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Dünya iqtisadiyyatının və dünya təsərrüfatı əlaqələrinin müasir vəziyyəti nə ilə xarakterizə olunur? (Çəki: 1)

- ☒ bazar münasibətlərinin total üstünlüyü;
 - ☐ bazar münasibətlərinin məhdud şəkildə yayılması;
 - ☐ ideoloji təsəvvürlərə əsaslanmış münasibətlərin üstünlüyü;
 - ☐ siyasi razılaşmalara əsaslanmış münasibətlərin üstünlüyü;
 - ☐ düzgün cavab yoxdur;
-

Sual: Son onilliklərdə neftin dünya hasilatındakı artım templəri dünya iqtisadiyyatının inkişafı dinamikasına nisbətən ümumilikdə: (Çəki: 1)

- ☐ xeyli aşağı idi

- ☐ təqribən eyni idi
 - ☐ xeyli yuxarı idi
 - ☒ Həddən artıq qeyri-sabit idi və bazar konyukturasının hazırkı vəziyyətindən asılı olaraq, bu və ya digər tərəfə tərəddüd üedirdi
 - ☐ düzgün cavab yoxdur
-

Sual: İqtisadi inkişafın qeyri bərabərliyi haqqında danışarkən biz nəyi nəzərdə tuturuq? (Çəki: 1)

- ☒ əhəlinin həyat səviyyəsindəki fərq;
 - ☐ ölkənin sosial-siyasi inkişafındakı müxtəlif mərhələlər;
 - ☐ sənayecə inkişafın və əməyin texniki təchizatının qeyri-bərabər səviyyələri;
 - ☐ milli iqtisadiyyatın açıqlığındakı müxtəlif dərəcəlik;
 - ☐ düzgün cavab yoxdur;
-

Sual: Düzgün variantı seçin: (Çəki: 1)

- ☐ neftin dünya bazarının inkişafındakı müasir mərhələsi üçün OPEK üzvü ölkələri təsirinin artımı daha xarakterikdir;
 - ☐ neftin dünya bazarının inkişafındakı müasir mərhələsi üçün OPEK üzvü ölkələrinin rolunun aşağı düşməsi daha xarakterikdir
 - ☐ neftin dünya bazarının inkişafındakı müasir mərhələsi üçün «yeddi bacı» iri qərb kompaniyalarının kartelinin başçılığı daha xarakterikdir;
 - ☒ dünya neft bazarının müasir inkişaf mərhələsi - birja ticarəti həcmələrinin, xüsusilə «kağız nefti» ilə tədaviyəllərin və bazarın qeyri-sabitliyinin güclənməsi ilə xarakterizə olunur
 - ☐ Bazarda xüsusi bir hadisə baş vermir, o, təklif və tələb nisbətinin ənənəvi kateqoriyaları çərçivəsində inkişaf edir.
-

Sual: Hansı şərt daxilində dünya ölkələri arasındakı iqtisadi inkişaf səviyyələrinin bəzi bərabərliklərini gözləmək olar: (Çəki: 1)

- ☐ YSÖ qrupu post sosialist ölkələrinin hesabına genişlənəcək;
 - ☐ əhəlinin hər nəfərinə düşən ÜDM-un artım templəri artacaq;
 - ☒ sürətli inkişafın tendensiyaları "mərkəz" ilə müqayisədə "periferiya" hissədə daha çox qalacaq;
 - ☐ ABŞ ticarət defisiti Çin ilə müqayisədə artacaq;
 - ☐ düzgün cavab yoxdur;
-

Sual: Uzunmüddətli perspektivdə - cari yüzilliyin sonuna qədər dünyanın yanacaq-energetika xammalı bazarının formalaşmasında və inkişafında hansı amillər müəyyənəldirici olacaq: (Çəki: 1)

- ☐ karbohidrogen xammal yataqlarının artıq 2045-4050-ci illərə doğru qaçılmaz şəkildə tam bitməsi (emalı) və bir nəticə kimi dünya bazarında yanacaq-enerji ehtiyatlarının meylsiz artan defisiti
- ☐ karbohidrogen xammalın təbii ehtiyatları XXI əsrin sonuna qədər dünya iqtisadiyyatının müvafiq tələblərinin ödənilməsi üçün tamamilə qənaətbəxş olaraq qalacaq

- ☒ karbohidrogen xammalın hasilatı, nəqli və təkrar emalı məsrəfləri sürətli templərlə artacaq, bu, yanacağın və enerjinin əldə edilməsi mənbələrinin digər alternativ növlərinin xeyrinə olaraq, ona olan tələbatın artımını xeyli geri salacaq
 - ☐ yanacağın bərk növlərinə və onun böyük ehtiyatlarına olan tələbin meylsiz artımı cari yüzilliyin sonuna qədər dünya bazarında yanacaq-energetika xammalının xroniki çatızmamazlığından qaçmağa imkan yaradacaq
 - ☐ Enerjinin əldə edilməsindəki digər alternativ mənbələrdən onun istehsalındakı sürətli artım dünya iqtisadiyyatının gələcək inkişafındakı müvafiq tələbləri tam şəkildə ödəməyə imkan yaradacaq
-

Sual: Roma müqaviləsinin əsas məqsədi nədən ibarət idi? (Çəki: 1)

- ☒ ümumi bazarın yaradılması;
 - ☐ siyasi ziddiyyətlərin aradan qaldırılması;
 - ☐ vergi normalarının harmoniyalaşdırılması (uyğunlaşdırılması);
 - ☐ Roma klubunun təsis;
 - ☐ düzgün cavab yoxdur;
-

Sual: İnkişaf etmiş ölkələrin kimya sənayesindəki elmi-tədqiqat və təcrübi-konstruktor işləri (ETTKİ) üzrə məsrəflər məhsulun dəyərinin neçə faizini təşkil edir. (Çəki: 1)

- ☐ 5%-dən az
 - ☐ təqribən 10;
 - ☒ təqribən 20;
 - ☐ təqribən 30;
 - ☐ təqribən 40.
-

Sual: "İkisürətli Avropa" modelinin mahiyyəti nədən ibarətdir? (Çəki: 1)

- ☐ AB-nə üzvlüyə yalnız integrasiya proseslərinin sürətlə inkişaf etdiyi avanqard ölkələri qəbul etmək;
 - ☐ AB-nin genişlənməsinə maneçilik göstərməmək;
 - ☐ AB-nin federativ dövlətə çevrilməsinə doğru sürətli hərəkətə və integrasiya templərinin istiqamətli sürətlənməsinə nail olmaq;
 - ☒ integrasiya proseslərinin sürətlənməsinə və dərinləşməsinə hazır ölkələri gecikdirməmək, ayrı-ayrı ölkələrdəki integrasiyanın hansı şəkildə zəifləməsinə mane olmamaq;
 - ☐ düzgün cavab yoxdur;
-

Sual: Son onillikdə inkişaf etmiş ölkələrin ixracınakı kimyəvi məhsulun payı nə qədərdir? (%-lə) ? (Çəki: 1)

- ☐ 2-3;
 - ☒ 10-15;
 - ☐ 20-30;
 - ☐ 40-50.
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Avropa kömür və polad birliyinin təsis haqqında Paris müqaviləsini neçə ölkə imzalamışdır? (Çəki: 1)

- ☐ 3;
 - ☐ 4;
 - ☐ 5;
 - ☒ 6;
 - ☐ 7;
-

Sual: Aşağıda sadalanan ölkələrdən hansı son onillikdə kimya sənayesiə cəlb edilmiş xarici investisiyaların həcminə görə liderdir? (Çəki: 1)

- ☒ Almaniya
 - ☐ Yaponiya
 - ☐ ABŞ
 - ☐ Böyük Britaniya
 - ☐ Rusiya
-

Sual: Kimya sənayesi məhsullarının dünya istehsalındakı iri TMK-ların payı nə qədərdir? (Çəki: 1)

- ☐ 10%-dən az
 - ☐ 30-40%;
 - ☒ 60-70%;
 - ☐ 90%-dən yuxarı
 - ☐ düzgün cavab yoxdur
-

Sual: AB demək olar ki, yarıməsrlük mövcudluğu ərzində neçə mərhələ genişlənmə yaşamışdır? (Çəki: 1)

- ☐ 2;
 - ☐ 5;
 - ☒ 7;
 - ☐ 10;
 - ☐ 14;
-

Sual: Aşağıdakılardan hansı son illərin metallurgiyasında kapitalla qənaət edən istehsala parlaq nümunədir? (Çəki: 1)

- ☒ Transmilli Korporasiyaların (TMK) iri strateji alyansları
 - ☐ fərdi TMK
 - ☐ qarışıq kapitallı (dövlət və ya fərdi) müəssisələr
 - ☐ Mini zavodlar
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Aşağıda sadalanan ölkələrdən hansı MDB-nin tərkibinə daxil deyildir? (Çəki: 1)

- ☐ Belorusiya;
 - ☒ Litva;
 - ☐ Ermənistan;
 - ☐ Azərbaycan;
 - ☐ düzgün cavab göstərilməmişdir;
-

Sual: Qloballaşma çəraitində dünya metallurgiyasının başlıca islahatlaşdırma istiqamətlərindən biri : (Çəki: 1)

- ☒ kompaniyaların birləşməsi və mənimsənilməsi yolu ilə aktivlərin konsolidasiyasıdır
 - ☐ yeni xarici filialların yaradılması
 - ☐ dövlətin xüsusi layihələrin tərəfkeş investoru kimi cəlb edilməsi
 - ☐ Sahədəki autsorsinq
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Son illərdə dünya metallurgiyasındakı «yeni proteksionizm» siyasəti nəyi göstərir: (Çəki: 1)

- ☒ gömrük rüsumları normalarının artırılması
 - ☐ gömrük rüsumları normalarının azaldılması
 - ☐ tənzimlənmənin qeyri-tarif metodlarında daha geniş şəkildə tətbiqi
 - ☐ tənzimlənmənin qeyri-tarif metodlarının rolunu nəzərə cərpacaq dərəcədə aşağı düşməsi
 - ☐ düzgün cavab yoxdur
-

Sual: MDB çərçivəsi daxilində iqtisadi integrasiya əlaqələrinin inkişafı üçün hüquqi baza nədən ibarətdir? (Çəki: 1)

- ☐ insan hüquqları haqqında deklarasiya;
 - ☐ SSSR-nin yaranması haqqında müqavilə;
 - ☒ İqtisadi Birliyin yaradılması haqqında müqavilə;
 - ☐ Ukraynanın Rusiya ilə yenidən birləşməsi haqqında müqavilə;
 - ☐ düzgün cavab yoxdur;
-

Sual: MDB məkanının ÜDM göstəricisi dünya ÜDM-nun neçə faizini təşkil edir? (Çəki: 1)

- ☒ 3% - dən az;
 - ☐ təqribən 10%;
 - ☐ 25-30%;
 - ☐ 50%-dən çox;
 - ☐ düzgün cavab yoxdur;
-

Sual: Dünya ticarətində əlvan və qara metallar arasındakı mühüm fərqlər sizcə nədə özünü biruzə verir? (Çəki: 1)

- ☐ qiymət əmələgəlmə prinsipində
 - ☒ tədarüklərin coğrafiyasında
 - ☐ ticarətdəki idxalın «könüllü məhdudiyyətlərinin» geniş tətbiqində
 - ☐ Bazarın inhisarlaşması dərəcəsində
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Dünyanın ÜDM-da MDB: (Çəki: 1)

- ☐ MDB ölkələri iqtisadiyyatının natamam inkişafı;
- ☐ dünyanın bütün digər ölkələrinin yüksək inkişaf qabiliyyəti;

- ☐ statistik məlumatların qeyri-dəqiqliyi;
 - ☒ MDB çərçivəsi daxilində qarşılıqlı əməkdaşlığın potensial imkanlarının həyata keçirilməsi;
 - ☐ düzgün cavab yoxdur;
-

Sual: XXI əsrdə dünyada təqribən hansı sayda TMK fəaliyyət göstərir? (Çəki: 1)

- ☐ təqribən 500;
 - ☐ təqribən 10000;
 - ☒ təqribən 80000;
 - ☐ 120000-dən çox;
 - ☐ düzgün cavab yoxdur;
-

Sual: Müasir dünya maşınqayırma sənayesində sahə strukturundakı sürətlə artan nədir? (Çəki: 1)

- ☒ EHM və elektronika bazarı
 - ☐ məişət texnikası bazarı
 - ☐ yarımkeçiricilər bazarı
 - ☐ rabitə vasitələri avadanlıqlarının bazarı
 - ☐ Avtomobillər bazarı
-

Sual: Dünya iqtisadiyyatı (dünya təsərrüfatı) – növbətilərdən hansının toplusudur? (Çəki: 1)

- ☐ dünya ölkələrinin dövlət büdcələrinin;
 - ☐ dünya ölkələri əhalisinin və ərazisinin;
 - ☒ milli təsərrüfatların və dünya ölkələrinin dövlətlərarası strukturunun və onların iqtisadi qarşılıqlı əlaqələrinin;
 - ☐ dünya ölkələrinin kənd təsərrüfatı, sənaye, kommersiya və maliyyə strukturlarının;
 - ☐ düzgün cavab yoxdur;
-

Sual: Son onilliklər dövründə dünya idxalının əmtəə strukturundakı hazır məhsulun payı nə qədər idi (%-lə): (Çəki: 1)

- ☐ 10%-dən az;
 - ☐ 20-30%;
 - ☐ 40-50%;
 - ☒ təqribən 70%;
 - ☐ 80%-dən çox
-

Sual: Milli biznes aşağıdakılardan hansıların toplusudur? (Çəki: 1)

- ☐ verilmiş ölkənin iri biznesmenlərinin;
 - ☒ verilmiş ölkənin təsərrüfat subyektlərinin;
 - ☐ verilmiş ölkənin xırda biznesmenlərinin;
 - ☐ verilmiş ölkənin dövlət iqtisadi müəssisələrinin;
 - ☐ düzgün cavab yoxdur;
-

Sual: Təhlil və proqnozlaşdırma obyektı kimi müasir dünya bazarının hansı xüsusiyyətləri proqnozlaşdırma işləmələrinin etibarlılığı zəruri keyfiyyətinin təmin edilməsi mövqeyindən vacib hesab edilir? (Çəki: 1)

- ☒ iqtisadi, siyasi və sosial xarakterli formalaşmadakı ziddiyətli amillərin geniş dairəsinin təsiri altında inkişaf edən onun mürəkkəb iyerarxik şəkildə təşkil edilmiş strukturu
 - ☐ heç də həmişə kifayət qədər etibarlı olmayan geniş statistik informasiyanın mövcudluğu
 - ☐ inkişafın yüksək dinamikliyi
 - ☐ bu və ya digər firmaların – dünya ticarət iştirakçılarının çox hallarda subyektiv və hətta məqsədlə təmayülü, konkret olaraq, sırf kommersiya maraqlarını güdən işguzar dairə nümayəndələrinin müxtəlif növ rəylərinin, mühakimələrinin və proqnoz qiymətləndirmələrinin daimi mövcudluğu
 - ☐ xüsusilə açıq şəkildə nəşr edilməyən, yaxud çətin başa düşülən, daha çox isə praktik istifadə üçün çətin formada təqdim edilən dünya qiymətlərinin ehtimal edilən dinamikasına dair proqnoz informasiyasının xeyli hissəsi
-

Sual: Xarici iqtisadi proqnozun alternativ (polivariant) xarakteri nədən ibarətdir? (Çəki: 1)

- ☐ onun işlənilməsi prosesində istifadə edilən müxtəlif metodlar
 - ☐ proqnozlaşdırma prosesində işləyən tərəfindən qarşıya qoyulan müxtəlif məqsədlər
 - ☒ istənilən şəkildə əvvəlcədən görmənin öz təbiətinə görə proqnoz qiymətləndirmələrin ehtimal xarakteri
 - ☐ müxtəlif növ proqnozlar
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Beynəlxalq biznes növbətilərdən hansıların toplusudur? (Çəki: 1)

- ☐ müxtəlif ölkələrin qarşılıqlı fəaliyyət göstərən dövlət mərkəzi banklarının;
 - ☐ müxtəlif ölkələrin qarşılıqlı fəaliyyət göstərən hökumətlərinin;
 - ☐ müxtəlif ölkələrin iqtisadi inkişafının qarşılıqlı fəaliyyət göstərən nazirliklərinin;
 - ☒ müxtəlif ölkələrin qarşılıqlı fəaliyyət göstərən milli bizneslərinin;
 - ☐ düzgün cavab yoxdur;
-

Sual: Proqnozların aşağıda sadalanan növlərindən hansı üçün işlənilmə prosesində dövrü təkrar istehsal amilinin uçuğu həlledici rol oynayır? (Çəki: 1)

- ☐ konyuktura
 - ☐ ortamüddətli
 - ☒ uzunmüddətli
 - ☐ uzun- uzunmüddətli
 - ☐ bütün yuxarıda sadalananlar
-

Sual: Beynəlxalq biznesdə iştirak edən ölkələrin əsas təsərrüfatçı subyektlərindən biri nədir? (Çəki: 1)

- ☐ maliyyə nazirliyi;
- ☒ transmilli korporasiya;
- ☐ mərkəzi bank;

- ☐ ordu;
 - ☐ düzgün cavab yoxdur;
-

Sual: Düzgün variantı seçin: (Çəki: 1)

- ☐ konyukturanın inkişafı proqnozları üçün müvəqqəti və təsadüfi xarakterli amilləri (təbii kataklizmlər, sosial-siyasi böhranlar, mövsümü tərəddüdlər və s.) heç də həmişə nəzərə almamaq olar
 - ☐ orta müddətli proqnozlar üçün müvəqqəti və təsadüfi xarakterli amilləri (təbii kataklizmlər, sosial-siyasi böhranlar, mövsümü tərəddüdlər və s.) heç də həmişə nəzərə almamaq olar
 - ☐ uzunmüddətli proqnozlar üçün müvəqqəti və təsadüfi xarakterli amilləri (təbii kataklizmlər, sosial-siyasi böhranlar, mövsümü tərəddüdlər və s.) heç də həmişə nəzərə almamaq olar
 - ☐ qısamüddətli proqnozlar üçün müvəqqəti və təsadüfi xarakterli amilləri (təbii kataklizmlər, sosial-siyasi böhranlar, mövsümü tərəddüdlər və s.) heç də həmişə nəzərə almamaq olar
 - ☒ proqnozların bütün növlərində müvəqqəti və təsadüfi xarakterli amilləri (təbii kataklizmlər, sosial-siyasi böhranlar, mövsümü tərəddüdlər və s.) nəzərə almaq lazımdır
-

Sual: Dünya iqtisadiyyatının inkişafındakı aşağıdakı sadalanan tendensiyalardan hansı daha müasir hesab edilir? (Çəki: 1)

- ☐ beynəlmilləşmə;
 - ☒ qloballaşma;
 - ☐ integrasiya;
 - ☐ transmilliləşmə;
 - ☐ düzgün cavab yoxdur;
-

Sual: Transmilli sənaye-qrupu nədir? (Çəki: 1)

- ☐ bir neçə kompaniyaların maliyyələrinin və istehsallarının birləşməsi;
 - ☐ bir neçə sənaye kompaniyalarının və maliyyə müəssisələrinin birləşməsi;
 - ☐ beynəlxalq iqtisadi və maliyyə təşkilatlarının birləşməsi;
 - ☒ transmilli korporasiyaların və transmilli bankların integrasiya edilmiş şəkildə birliyi;
 - ☐ düzgün cavab yoxdur;
-

Sual: Düzgün variantı seçin: (Çəki: 1)

- ☒ elmi-texniki tərəqqi amili konyukturanın və qiymətlərin inkişafı proqnozu üçün daha çox vacibdir
 - ☐ elmi-texniki tərəqqi amili ortamüddətli proqnoz üçün daha çox vacibdir
 - ☐ elmi-texniki tərəqqi amili uzunmüddətli proqnoz üçün daha çox vacibdir
 - ☐ elmi-texniki tərəqqi amili uzun-uznmüddətli proqnoz üçün daha çox vacibdir
 - ☐ proqnoz istisna olmaqla hamısı üçün bu amil eyni dərəcədə vacibdir
-

Sual: Düzgün variantı seçin: (Çəki: 1)

- ☐ əvəzləyicilərin (substitutların) rəqabəti amili qısamüddətli proqnoz məsələlərinin həlli zamanı mühüm tələbin (tələbatın) qiymtləndirilməsində daha vacibdir.
 - ☐ əvəzləyicilərin (substitutların) rəqabəti amili ortamüddətli proqnoz məsələlərinin həlli zamanı mühüm tələbin (tələbatın) qiymtləndirilməsində daha vacibdir.
 - ☒ əvəzləyicilərin (substitutların) rəqabəti amili uzunmüddətli proqnoz məsələlərinin həlli zamanı mühüm tələbin (tələbatın) qiymtləndirilməsində daha vacibdir.
 - ☐ əvəzləyicilərin (substitutların) rəqabəti amili heç bir proqnoz məsələlərinin həlli zamanı mühüm tələbin (tələbatın) qiymtləndirilməsində vacib deyildir.
 - ☐ düzgün variant yoxdur.
-

Sual: İmperializm dövründə dünya iqtisadiyyatının inkişafı hansı xarakterə malik idi? (Çəki: 1)

- ☐ əsas, başlanğıc
 - ☒ sıçrayış şəkilli
 - ☐ yavaş, lakin tərəqqili
 - ☐ sürətli, lakin taraz
 - ☐ düzgün variant yoxdur
-

Sual: Aşağıdakılardan biri dünyanın ən iri fond birjalası olaraq göstərilir: (Çəki: 1)

- ☒ Moskva;
 - ☐ Nyu-York;
 - ☐ London;
 - ☐ Tokio;
 - ☐ Düzgün cavab yoxdur;
-

Sual: Aşağıda sadalanan banklardan hansı dünya iqtisadiyyatında bu məqsədlə yaradılmış ilk beynəlxalq iqtisadi təşkilat hesab edilir? (Çəki: 1)

- ☐ Beynəlxalq Hesablamalar Bankı (BHB)
 - ☐ Avropa Rekonstruksiya və İnkişaf Bankı (ARİB)
 - ☐ Avropa Mərkəzi Bankı (AMB)
 - ☒ Dünya Bankı (DB)
 - ☐ Hec biri;
-

Sual: Dünya Bankının gərəgah mənzili harada yerləşmişdir? (Çəki: 1)

- ☐ Çikaqoda;
 - ☐ Nyu-Yorkda;
 - ☒ Vaşingtonda;
 - ☐ Novosibiriskdə
 - ☐ düzgün cavab göstərilməmişdir;
-

Sual: Avropa Mərkəzi Bankının gərəgah mənzili harada yerləşmişdir? (Çəki: 1)

- ☒ Frankfurt-na-Maynada;
- ☐ Frankfurt-na-Oderada;
- ☐ Venada;
- ☐ Cenevrədə;

☐ Çıkaqoda;

Sual: Hansı əsas meyara görə dünya ölkələri inkişaf etmiş, inkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələrə ayrılır? (Çəki: 1)

- ☐ ölkələrin qızıl valyuta ehtiyatlarının cəminə görə;
 - ☐ əhalinin sayına görə;
 - ☐ alimlər və mühəndislərin sayına görə;
 - ☒ əhalinin hər nəfərinə düşən ümumi daxili məhsulun hesablanmasına görə;
 - ☐ düzgün cavab göstərilməmişdir;
-

Sual: Müasir dünyada hansı sayda zəif inkişaf etmiş (yoxsul) ölkə vardır? (Çəki: 1)

- ☒ 150;
 - ☐ 130;
 - ☐ 50;
 - ☐ 30;
 - ☐ 20;
-

Sual: Dünyada hansı sayda yeni sənaye ölkələri vardır? (Çəki: 1)

- ☐ 50;
 - ☐ 30;
 - ☒ 10;
 - ☐ 5;
 - ☐ yoxdur;
-

BÖLMƏ: YENİ

Ad	yeni
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: «Kioto protokolu» nəyi məhdudlaşdırır? (Çəki: 1)

- ☒ Karbon qazı emmisiyası.
 - ☐ Flora və faunadan istifadəsinin.
 - ☐ Nüvə energetikasını.
 - ☐ Hidroenerjidən istifadəni
 - ☐ Meşələrinin qırılmasını.
-

Sual: Ekoloji pessimizm tərəfdarı? (Çəki: 1)

- ☐ Bell.
- ☐ Kan.
- ☐ Toffler.

- ☐ Judenele
☒ Medouz.
-

Sual: Hansı ölkələrdə adambaşına düşən ümumi daxili məhsulun həcmi getdikcə azalır: (Çəki: 1)

- ☐ Azərbaycan
☐ Çexiya
☐ İtaliya
☒ Efiopiya
☐ Braziliya
-

Sual: Əhali artımının tsikllilik nəzəriyyəsinin müəllifi? (Çəki: 1)

- ☐ David Rikardo.
☐ Tomas Maltus.
☐ Raul Perebiş.
☒ Korrado Cinni.
☐ Məhbub ül-Həqq.
-

BÖLMƏ: YENİ 1

Ad	Yeni 1
Suallardan	96
Maksimal faiz	96
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	9 %

Sual: Qloballıq termini hansı əsas mühüm mənanaya malikdir? (Çəki: 1)

- ☐ miqyaslı, əhəmiyyətli; hər yerdə olan; ümumbəşəri, beynəlmiləl
☐ miqyaslı, əhəmiyyətli
☐ ümumbəşəri, ümumdünya, beynəlmiləl
☒ miqyaslı, əhəmiyyətli; hər şeyi əhatə edən, hər yerdə olan; ümumbəşəri, ümumdünya, planetar beynəlxalq, beynəlmiləl
☐ hər şeyi əhatə edən, hər yerdə olan
-

Sual: Qloballıq termini necə əsas mühüm mənanaya malikdir? (Çəki: 1)

- ☒ 3
☐ 8
☐ 5
☐ 4
☐ 2
-

Sual: Müasir global problemlərin yaranması səbəbləri necə qrupa bölünür? (Çəki: 1)

- ☒ 3

- ☐ 2
 - ☐ 8
 - ☐ 6
 - ☐ 4
-

Sual: Müasir qlobal problemlərin yaranması səbəblərinin birinci qrupuna hansı aid edilir: (Çəki: 1)

- ☐ ümumi böhranın güclənməsi
 - ☒ cəmiyyət, insan və təbiət arasındakı ziddiyyət
 - ☐ elmi-texniki inqilabın sürətlə inkişafı
 - ☐ Hamısı doğrudur
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Müasir qlobal problemlərin yaranması səbəbləri hansılardır? (Çəki: 1)

- ☐ ümumi böhranın güclənməsi, cəmiyyət, insan və təbiət arasındakı ziddiyyət
 - ☐ elmi-texniki inqilabın sürətlə inkişafı, ümumi böhranın güclənməsi
 - ☒ cəmiyyət, insan və təbiət ziddiyyət, ümumi böhranın güclənməsi, elmi-texniki inqilabın sürətlə inkişafı
 - ☐ elmi-texniki inqilabın sürətlə inkişafı
 - ☐ Hamısı doğrudur
-

Sual: Aşağıdakılardan hansı qərb qlobalisti bir sıra kitablarında bir dövlətin həll edə bilmədiyi problemləri qlobal problemlər adlandırmışdır? (Çəki: 1)

- ☒ S.Çeyz
 - ☐ Heraklit
 - ☐ Teodor Levitin
 - ☐ Kant
 - ☐ Ksenofont
-

Sual: Qərb qlobalisti S.Çeyz bir sıra kitablarında bir dövlətin həll edə bilmədiyi problemi necə problem adlandırmışdır? (Çəki: 1)

- ☒ qlobal problemlər
 - ☐ dövlətin problemləri
 - ☐ ümumdünya problemlər
 - ☐ qərb problemi
 - ☐ Həlli mümkün olmayan problemlər
-

Sual: Qlobal problemlər nəyə deyilir? (Çəki: 1)

- ☐ tək-cə bir və ya bir necə dövləti narahat edən problemlərdir
 - ☐ bir dövlətin problemidir
 - ☒ ümum bəşəri problemdir
 - ☐ dövlətin və yaxud da regionların problemləri
 - ☐ hamısı düzgündür
-

Sual: Demografik inqilab anlayışını fransız demoqrafı Landri Adolf tərəfindən necənci ildə irəli sürülmüşdür? (Çəki: 1)

- ☒ 1934
 - ☐ 1985
 - ☐ 1945
 - ☐ 1973
 - ☐ 1956
-

Sual: Demografik münasibətlərdə aşağıdakılardan hansılar daha geniş rol oynayırlar? (Çəki: 1)

- ☒ fəallıq, çeviklik, sərbəstlik
 - ☐ qeyri-fəallıq
 - ☐ çeviklik, sərbəstlik
 - ☐ yalnız fəallıq
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Demografik kecid nəzəriyyəsinin əsas vəzifəsi nədən ibarətdir? (Çəki: 1)

- ☒ əhalinin təbii artımı barədə olan dəyişikliklərin xarakterini və uzunmüddətli istiqamət meyli
 - ☐ əhalinin təbii artımı barədə olan dəyişikliklərini xarakterizə etmək
 - ☐ Doğum, ölüm barədə olan dəyişiklikləri xarakterizə etmək
 - ☐ əhalinin təbii artımı ilə yüksək artımı arasındakı fərqi müəyyənləşdirmək
 - ☐ yüksək artım barədə olan dəyişiklikləri xarakterizə etmək
-

Sual: Demografik kecidə əhalinin təkrar istehsalını necə mərhələyə ayırmaq olar? (Çəki: 1)

- ☒ 4
 - ☐ 7
 - ☐ 2
 - ☐ 5
 - ☐ 6
-

Sual: Yüksək artım; (Çəki: 1)

- ☒ əhalinin illik orta artım sürəti 2% və çox olduqda
 - ☐ əhalinin illik orta artım sürəti 2% olduqda
 - ☐ əhalinin illik orta artım sürəti 2% və az olduqda
 - ☐ əhalinin illik orta artım sürəti 2% və çox yüksək olduqda
 - ☐ əhalinin illik orta artım sürəti 2% və çox aşağı olduqda
-

Sual: Yüksək artım zamanı əhalinin iki dəfə artması neçə il çəkir? (Çəki: 1)

- ☒ 35 il
 - ☐ 40 il
 - ☐ 10 il
 - ☐ 16 il
 - ☐ 8 il
-

Sual: Əhalinin iki dəfə artması 50 ilə baş verdikdə bu necə artım hesab olunur? (Çəki: 1)

- ☒ orta
 - ☐ yüksək
 - ☐ aşağı
 - ☐ iki qat artım
 - ☐ çox yüksək artım
-

Sual: Əhalinin iki dəfə artması zamanı yaranan orta artım necə il müddətində baş verir? (Çəki: 1)

- ☒ 50
 - ☐ 100
 - ☐ 25
 - ☐ 75
 - ☐ 55
-

Sual: Müharibədən sonrakı dövrdə ölüm faizi inkişaf etməkdə olan ölkələrdə neçə dəfə azalmışdır? (Çəki: 1)

- ☒ 2,6 dəfə
 - ☐ 3.2
 - ☐ 1.5
 - ☐ 8.7
 - ☐ 5.4
-

Sual: 1990-2000-ci illərdə dünya üzrə orta illik artımı 1,57% təşkil edildiyi halda, bu göstərici İEO ve İEOÖ-də neçə faiz təşkil edir? (Çəki: 1)

- ☒ İEO-0.40 % ,İEOÖ-1.88%
 - ☐ İEO-100%, İEOÖ-50%
 - ☐ İEO-1.57%,İEOÖ-1.37%
 - ☐ hər ikisi eyni faiz İEO eləcədə İEOÖ-lərdə 1.88%
 - ☐ Yalnız B və C doğrudur
-

Sual: İnsanların sayı hər il təqribən neçə mln nəfər artır? (Çəki: 1)

- ☒ 86 mln
 - ☐ 56 mln
 - ☐ 40 mln
 - ☐ 50 mln
 - ☐ 20 mln
-

Sual: Əhalinin sayının 2015-ci ildə necə mlrd nəfər olması gözlənilir? (Çəki: 1)

- ☒ 7,3-7,9 mlrd
- ☐ 5,6 mlrd
- ☐ 40 mlrd
- ☐ 2.5 mlrd

☐ 8 mlrd

Sual: Əhali artımının əsasını hansı ölkələr təşkil edir? (Çəki: 1)

- ☒ İnkişaf Etməkdə olan ölkələr
 - ☐ inkişaf etmiş ölkələr
 - ☐ yalnız Çin dövləti
 - ☐ Çin,Hindistan,Pakistan
 - ☐ düzgün cavab yoxdur
-

Sual: 2025-ci ildə İEOÖ-də əhalinin necə faizinin yaşaması gözlənilir? (Çəki: 1)

- ☒ 84%
 - ☐ 20%
 - ☐ 35%
 - ☐ 48%
 - ☐ 24%
-

Sual: Daha çox əhalisi olan ölkələr hansılardır? (Çəki: 1)

- ☒ Çin,Hindistan,İndoneziya
 - ☐ Çin ,Hindistan,Rusiya
 - ☐ ABŞ,Cin,Nigeriya
 - ☐ Braziliya,Boyuk Britaniya,Rusiya
 - ☐ Hamısı düzgündür
-

Sual: Aşağıdakılardan hansı ingilis iqtisadçısı T.Maltusun fikridir: (Çəki: 1)

- ☒ Cəmiyyət inkişaf etdikcə həm insanlar,həm də sərvət-maddi nemətlər artır
 - ☐ Cəmiyyət inkişaf etdikcə maddi nemətlər artır
 - ☐ cəmiyyət inkişaf etdikcə maddi nemətlər azalır
 - ☐ cəmiyyət inkişaf etdikcə insanlar ədədi silsilə üzrə artır
 - ☐ cəmiyyət inkişaf etdikcə nemətlər həndəsi silsilə üzrə artır
-

Sual: Statistik məlumatlara görə dünya əhalisinin neçə faizi fanerden,plastika və s.düzəldilmiş komalarda –daxmalarda yaşayırlar? (Çəki: 1)

- ☒ 23 %
 - ☐ 45%
 - ☐ 87%
 - ☐ 65%
 - ☐ 22%
-

Sual: Əhali artımı sahəsində BMT-nin həvəsləndirmə fəaliyyəti üzrə fond neçənci ildə yaradılmışdır? (Çəki: 1)

- ☒ 1967
- ☐ 1856
- ☐ 1654
- ☐ 1999

Sual: Əhali artımının məhdudlaşdırılması siyasəti hər şeydən əvvəl “.....” çərçivəsində həyata keçirilir. (Çəki: 1)

- ☒ ailənin planlaşdırılması
 - ☐ əhəlinin artımının planlaşdırılması
 - ☐ əhəlinin yaşayış yeri
 - ☐ həm əhəlinin artımının planlaşdırılması, həm də əhəlinin yaşayış yeri
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Neçənci ildə doğumun planlaşdırılması üzrə dövlət komitəsi fəaliyyət göstərir? (Çəki: 1)

- ☒ 1981
 - ☐ 1897
 - ☐ 1956
 - ☐ 1935
 - ☐ 1845
-

Sual: 70-ci illərin ortalarında əhəlinin yaşına görə Çin necə ölkələrdən biri idi? (Çəki: 1)

- ☒ ən gənc
 - ☐ yaşlı
 - ☐ gənc
 - ☐ həm qoca, həm də gənc
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Çində 100 mln nəfərdən artıq adam neçə yaşdan yuxarıdır? (Çəki: 1)

- ☒ 60
 - ☐ 25
 - ☐ 30
 - ☐ 85
 - ☐ 45
-

Sual: Dünya əhalisi təqribən neçə mlrd nəfərdir? (Çəki: 1)

- ☒ 6.5 mlrd
 - ☐ 5.9 mlrd
 - ☐ 6.7 mlrd
 - ☐ 8.1 mlrd
 - ☐ 4.3 mlrd
-

Sual: Daha məhsuldar əhəlinin xüsusi çəkisinə görə hansı ölkə birinci yeri tutur və neçə faiz təşkil edir? (Çəki: 1)

- ☒ Yaponiya-66%
- ☐ ABŞ-25%

- ☐ Fransa-76%
 - ☐ İspaniya-86%
 - ☐ Rusiya-56%
-

Sual: Dünya əhalisinin neçə faizi inkişaf etməkdə olan ölkələrin payına düşür? (Çəki: 1)

- ☒ 90%
 - ☐ 45%
 - ☐ 25%
 - ☐ 85%
 - ☐ 35
-

Sual: Dünya əhalisinin neçə faizi şəhərlərdə yaşayır? (Çəki: 1)

- ☒ 48%
 - ☐ 91%
 - ☐ 7%
 - ☐ 37%
 - ☐ 18%
-

Sual: Dünya əhalisinin dəniz sahili ərazisində neçə faizi məskunlaşmışdır? (Çəki: 1)

- ☒ 30%
 - ☐ 5%
 - ☐ 20%
 - ☐ 77%
 - ☐ 29%
-

Sual: "İqtisadi artımın hərəkətverici qüvvəsi maşınlar deyil, insanlar"dır"aşağıdakılardan hansı alimin ideyasıdır? (Çəki: 1)

- ☒ K.Mark
 - ☐ Russom
 - ☐ Didro
 - ☐ Voltren
 - ☐ Kant
-

Sual: 1948-1982 ci illərdə ABŞ-in Ümumi Daxili Məhsulu orta hesabla ildə neçə faiz artmışdır? (Çəki: 1)

- ☒ 3.2 %
 - ☐ 5.5%
 - ☐ 4.2%
 - ☐ 1.9%
 - ☐ 8.5%
-

Sual: Bir qrup iqtisadçılar iqtisadi baxımından insani nə adlandırırlar? (Çəki: 1)

- ☒ kapital

- ☐ əmtəə
 - ☐ insan
 - ☐ mənfəət
 - ☐ gəlir
-

Sual: İnkişaf etməkdə olan ölkələrdə tələbələrin təqribən neçə faizi humanitar və sosial elm sahələrində oxuyurlar? (Çəki: 1)

- ☒ 90 %
 - ☐ 45%
 - ☐ 15%
 - ☐ 5%
 - ☐ 35 %
-

Sual: İnkişaf etmiş ölkələrdə tələbələrin təqribən neçə faizi humanitar və sosial elm sahələrində oxuyurlar? (Çəki: 1)

- ☒ 75%
 - ☐ 45%
 - ☐ 86%
 - ☐ 100%
 - ☐ 25%
-

Sual: İşçi qüvvəsinin işlə təmin olunmasına dair bir çox problemlər, məlumatlar, araşdırmalar hansı təşkilat tərəfindən həyata keçirilir? (Çəki: 1)

- ☒ Beynəlxalq Əmək Təşkilatı
 - ☐ Sosial Müdafiə Təşkilatı
 - ☐ Mülki Müdafiə Təşkilatı
 - ☐ Ümumdünya Əmək Təşkilatı
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Beynəlxalq əmək təşkilatı necənci ildə və hansı müqaviləyə əsasən yaradılıb? (Çəki: 1)

- ☒ 1919-cü ildə Versal müqaviləsi
 - ☐ 1919-cü ildə Roma müqaviləsi
 - ☐ 1994
 - ☐ 1912
 - ☐ 1919
-

Sual: Beynəlxalq Əmək Təşkilatı neçə ölkəni özündə birləşdirir? (Çəki: 1)

- ☒ 170
 - ☐ 55
 - ☐ 10
 - ☐ 100
 - ☐ 5
-

Sual: Beynəlxalq Əmək Təşkilatı necə bir təşkilatdır? (Çəki: 1)

- ☒ Xüsusi
 - ☐ Ümumi
 - ☐ Sadə
 - ☐ Xüsusi və Ümumi
 - ☐ Qarışıq
 - ☐ Mürəkkəb
-

Sual: Beynəlxalq Əmək Təşkilatı xüsusi bir təşkilat olmaqla daxildir: (Çəki: 1)

- ☒ BMT
 - ☐ MDB
 - ☐ ATƏT
 - ☐ BMT və MDB
 - ☐ hamisi düzgündür
-

Sual: Aşağıdakı filosoflardan hansı kənd təsərrüfatını bütün digər sahələrin anası adlandırırdı? (Çəki: 1)

- ☒ Ksenofont
 - ☐ Aristotel
 - ☐ Kant
 - ☐ Adam Smit
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Yunan filosofu Ksenofont kənd təsərrüfatını bütün digər sahələrin nəyi adlandırır? (Çəki: 1)

- ☒ anası
 - ☐ əsas hissəsi
 - ☐ atası
 - ☐ ayrı bir bölməsi
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Əhalinin ərzaq məhsulları ilə təmin olunmasının necə faizini bitkiçilik, neçə faizini isə heyvandarlıq təşkil edir? (Çəki: 1)

- ☒ bitkiçilik 84%; heyvandarlıq 16%
 - ☐ hər ikisi 50% təşkil edir
 - ☐ bitkiçilik 45 %, heyvandarlıq 25%
 - ☐ bitkiçilik 21%, heyvandarlıq 56%
 - ☐ bitkiçilik 47%, heyvandarlıq 63 %
-

Sual: FAO-nun məlumatına görə gündəlik qida qəbulu neçə kalori səviyyəsinə endikdə insanları hər cürə təhlükə gözləyə bilər? (Çəki: 1)

- ☒ 1700-1800 kkalori
- ☐ 1700 kkalori
- ☐ 1800 kkalori
- ☐ 2000-2001 kkalori

☐ 1900 kkalori

Sual: Hazırda təqribən neçə mln nəfər insanda yod çatmır? (Çəki: 1)

- ☒ 656 mln
 - ☐ 75 mln
 - ☐ 175 mln
 - ☐ 562 mln
 - ☐ 368 mln
-

Sual: 6 mln nəfərdən cox insan açıq-aşkar hansı xəstəliyə məruz qalmışdır? (Çəki: 1)

- ☒ Kretinizim
 - ☐ yoluxucu xəstəliklər
 - ☐ QİÇS
 - ☐ ölümcül xəstəliklər
 - ☐ Taun xəstəliyi
-

Sual: Necənci illərdə ərzaq məhsullar istehsalı 35% artaraq əhalinin artım surətindən üstün olmuşdur? (Çəki: 1)

- ☒ 1980-1995
 - ☐ 1994
 - ☐ 1991
 - ☐ 1992
 - ☐ 1999
-

Sual: Ərzaq məhsullarının ticarəti dünya bazarında nə vasitəsilə həyata keçirilir? (Çəki: 1)

- ☒ birjalar
 - ☐ fondlar
 - ☐ valyutalar
 - ☐ əmtəələr
 - ☐ xidmətlər
-

Sual: Ərzaq məhsulları icərisində ən kütləvi ərzaq məhsulu hansidir? (Çəki: 1)

- ☒ taxıl
 - ☐ kartof
 - ☐ birləpəlilər və coxləpəlilər
 - ☐ meyvə
 - ☐ tərəvəz
-

Sual: Ərzaq təhlükəsizliyinin təminatında dünya üzrə adambaşına düşən taxıl istehsalının göstəricisi? (Çəki: 1)

- ☒ 327 kq
- ☐ 556 kq
- ☐ 115 kq

- ☐ 85 kq
 - ☐ 136 kq
-

Sual: Acliq neşə kilokalori enerji ekvivalentində ərzaq qəbulunda bas verir? (Çəki: 1)

- ☒ 1800
 - ☐ 565
 - ☐ 1000
 - ☐ 450
 - ☐ 900
-

Sual: Taxilin nece faizi ərzaq kimi istifadə edilir? (Çəki: 1)

- ☒ 55 %
 - ☐ 27 %
 - ☐ 69 %
 - ☐ 61 %
 - ☐ 48%
-

Sual: Taxıl üzrə dünya qiymətləri əsasən hansı ölkənin bazarında formalaşır? (Çəki: 1)

- ☒ ABŞ
 - ☐ Rusiya
 - ☐ Braziliya
 - ☐ Qazaxıstan
 - ☐ Misir
-

Sual: Daha cox buğda idxal edən ölkələr hansılardır? (Çəki: 1)

- ☒ Yaponiya, Braziliya, Misir, Əlcəzair, İran, İndoneziya
 - ☐ ABŞ, Yaponiya, İran, Misir
 - ☐ Yaponiya, Rusiya, Misir, Əlcəzair
 - ☐ Qazaxıstan, Misir, Braziliya
 - ☐ hamisi doğru cavabdır
-

Sual: İdxalın təqribən 10% hansı ölkə tərəfindən həyata keçirilir? (Çəki: 1)

- ☒ Rusiya
 - ☐ Misir
 - ☐ ABŞ
 - ☐ Kanada
 - ☐ Braziliya
-

Sual: Aşağıdakı anlayışlardan hansı nəzəri iqtisad ilə politologiya elminin qovuşmuş kateqoriyasıdır? (Çəki: 1)

- ☒ İqtisadi təhlükəsizlik
- ☐ İqtisadi nəzəriyyə
- ☐ İqtisadi anlayış

- ☐ İqtisadi elm
 - ☐ İqtisadi kateqoriya
-

Sual: "Əhali Qanunu haqqında təcrübə"adlı əsəri hansı ingilis iqtisadcısı tərəfindən nəşr edilmişdir? (Çəki: 1)

- ☒ Tomas Robert Maltus
 - ☐ K.Cinni
 - ☐ Karl Marks
 - ☐ Adam Smit
 - ☐ David Rikardo
-

Sual: Əhali artımının tsiklik nəzəriyyəsinin müəllifi? (Çəki: 1)

- ☒ Korrado Cinni
 - ☐ David Rikardo
 - ☐ Ksenofont
 - ☐ Deniz Medouz
 - ☐ Adam Smit
-

Sual: "Dünya gələcəyini öyrənən cəmiyyət"neçənci ildə yaradılmışdır? (Çəki: 1)

- ☒ 1966
 - ☐ 1859
 - ☐ 1863
 - ☐ 1789
 - ☐ 1896
-

Sual: 1968-ci ildə Roma klubu hansı təşkilatı yaratmışdır? (Çəki: 1)

- ☒ Beynəlxalq
 - ☐ Roma təşkilatı
 - ☐ Əmək təşkilatı
 - ☐ BMT
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Ərzaq təhlükəsizliyi ilə bağlı olaraq necənci ildə Romada BMT "Ümumdunya ərzaq konfransı"kecirilmişdir? (Çəki: 1)

- ☒ 1974
 - ☐ 1995
 - ☐ 1859
 - ☐ 1998
 - ☐ 1887
-

Sual: Ümumdunya Ərzaq Konfransında hansı problemlərlə bağlı ümumbəşəri bəyənnamə qəbul edilmişdir? (Çəki: 1)

- ☒ ərzaq qıtlığına və aclığa qarsı
- ☐ ümumdunya ərzaq qıtlığına qarsı

- ☐ yalnız ərzaq qıtlığına qarsı
 - ☐ Afrika ölkələrində aclığa qarsı mübarizə
 - ☐ hamısı düzgündür
-

Sual: Ümumdünya Ərzaq Şurası neçənci ildə yaradılıb? (Çəki: 1)

- ☒ 1974
 - ☐ 1856
 - ☐ 1995
 - ☐ 1965
 - ☐ 1994
-

Sual: İnkişaf etmədə olan 113 ölkənin neçəsi daha aşağı səviyyədə ərzaq təhlükəsizliyinə nail olmuşdur? (Çəki: 1)

- ☒ 24
 - ☐ 56
 - ☐ 11
 - ☐ 7
 - ☐ 36
-

Sual: Aşağı səviyyədə ərzaq təhlükəsizliyinə nail olmuş 24 ölkənin neçəsi Afrika ölkələridir? (Çəki: 1)

- ☒ 22
 - ☐ 45
 - ☐ 8
 - ☐ 7
 - ☐ 2
-

Sual: 1994-cü ildə Dünya bankı tərəfindən hansı proqram yaradılmışdır? (Çəki: 1)

- ☒ Ümumdünya Ərzaq təhlükəsizliyi problemi
 - ☐ Ümumdünya Əhali artımı problemi
 - ☐ Ümumdünya Əhali aclığı problemi
 - ☐ Bank proqramı
 - ☐ Ümumdünya əhali artımı və ümumdünya əhali aclığı
-

Sual: 1996-cı ildə Romada neçə dövlətin nümayəndələrinin iştirakı ilə "Ümumdünya Ərzaq forumu" keçirilmişdir? (Çəki: 1)

- ☒ 130
 - ☐ 25
 - ☐ 75
 - ☐ 80
 - ☐ 20
-

Sual: Azərbaycan hökuməti Avropa komissiyasının ərzaq təhlükəsizliyi proqramına qoşulma üçün memorandum neçənci ildə imzalanmışdır? (Çəki: 1)

- ☒ 2000-ci ilin iyun ayında
 - ☐ 2005
 - ☐ 2013
 - ☐ 2014
 - ☐ 2007
-

Sual: 2000-ci ilin iyun ayında Azərbaycan hökuməti Avropa komissiyasının ərzaq təhlükəsizliyi proqramında imzalanmış memorandum neçənci ildə prezident tərəfindən təsdiq edilmişdir? (Çəki: 1)

- ☒ 2001-ci il 2 mart
 - ☐ 2007
 - ☐ 2003
 - ☐ 2010
 - ☐ 2012
-

Sual: 2005-ci ildə istehsalın həcmi iki dəfə artmalıdır. Bu hesablama hansı təşkilat tərəfindən hesablanmalıdır? (Çəki: 1)

- ☒ FAO
 - ☐ BMT
 - ☐ ATƏT
 - ☐ MDB
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Ərzaq probleminin həllində neçə cəhətə fikir yönəldilir? (Çəki: 1)

- ☒ 3
 - ☐ 7
 - ☐ 9
 - ☐ 8
 - ☐ 5
-

Sual: Dünyada ərzaq və kənd təsərrüfatı məhsulları məsələsi ilə məşğul olan ən böyük beynəlxalq təşkilat hansıdır? (Çəki: 1)

- ☒ FAO
 - ☐ MDB
 - ☐ BMT
 - ☐ AƏT
 - ☐ hamisi doğrudur
-

Sual: 1945-ci ildə hansı təşkilat yaradılmışdır? (Çəki: 1)

- ☒ FAO
 - ☐ MDB
 - ☐ ATƏT
 - ☐ BMT
 - ☐ düzgün cavab yoxdu
-

Sual: FAO təşkilatına neçə ölkə daxildir? (Çəki: 1)

- ☒ 174
 - ☐ 85
 - ☐ 44
 - ☐ 69
 - ☐ 23
-

Sual: FAO təşkilatının necə ərazi şöbəsi var? (Çəki: 1)

- ☒ 5
 - ☐ 10
 - ☐ 1
 - ☐ 7
 - ☐ 6
-

Sual: Ümumdünya Ərzaq Şurası necənci ildə yaradılıb? (Çəki: 1)

- ☒ 1974
 - ☐ 1945
 - ☐ 1999
 - ☐ 1956
 - ☐ 1963
-

Sual: 1977-ci ildə kənd təsərrüfatının inkişafı üzrə Beynəlxalq Fond hansı ölkələrin ərzaq vəziyyətinin yaxşılaşdırılmasına köməklik göstərir? (Çəki: 1)

- ☒ İnkişaf etməkdə olan ölkələrin
 - ☐ İnkişaf etmiş ölkələrin
 - ☐ ABŞ
 - ☐ Fransa
 - ☐ hamısı doğrudur
-

Sual: Beynəlxalq fonda neçə ölkə daxildir? (Çəki: 1)

- ☒ 160
 - ☐ 180
 - ☐ 200
 - ☐ 215
 - ☐ 123
-

Sual: Beynəlxalq fond da neçənci ildə kreditləşmə həyata keçirilmişdir? (Çəki: 1)

- ☒ 1978-ci il
 - ☐ 1999
 - ☐ 1956
 - ☐ 1945
 - ☐ 1939
-

Sual: Beynəlxalq Fonda necə inkisaf etmiş donör ölkəsi daxildir? (Çəki: 1)

- ☒ 22
 - ☐ 20
 - ☐ 17
 - ☐ 10
 - ☐ 9
-

Sual: Beynəlxalq Fonda neçə inkişaf etməkdə olan donör ölkəsi daxildir? (Çəki: 1)

- ☒ 12
 - ☐ 25
 - ☐ 8
 - ☐ 6
 - ☐ 3
-

Sual: Beynəlxalq fond da neçə digər inkişaf etməkdə olan donör ölkəsi daxildir? (Çəki: 1)

- ☒ 126
 - ☐ 45
 - ☐ 89
 - ☐ 47
 - ☐ 100
-

Sual: 90-cı illərdə İEOÖ-lərdə əhali artımı İEO-lərə nisbətən necə dəfə artıq olmuşdur? (Çəki: 1)

- ☒ 5 dəfə
 - ☐ 5 dəfə çox
 - ☐ 2 dəfə
 - ☐ 6 dəfə
 - ☐ 8 dəfə
-

Sual: Dünya Bankinin yoxsulluq təyinatı gün ərzində 1 adam üzrə yaşayış üçün zəruri olan vəsait həcmi? (Çəki: 1)

- ☒ 2 dollar
 - ☐ 4 dollar
 - ☐ 6 dollar
 - ☐ 10 dollar
 - ☐ 4 dollar
-

Sual: BMT-nin təbiəti mühafizə proqramı? (Çəki: 1)

- ☒ UNEP
 - ☐ YUNESKO
 - ☐ ATƏT
 - ☐ MBT
 - ☐ MDB
-

Sual: Ekoloji iqtisadiyyat nəyə əsaslanır? (Çəki: 1)

- ☒ İqtisadiyyatın ekoloji məhdurlaşmalarla inkişafına
 - ☐ Ekologiyanın qorunmasına
 - ☐ Ətraf mühitin qorunması
 - ☐ Dünya üzrə ekoloji iqtisadiyyata
 - ☐ İqtisadiyyatın ekoloji inkişafına
-

Sual: Aşağıdakı ölkələrdən hansı adambaşına düşən daxili məcmu məhsulun həcmi getdikcə azalır? (Çəki: 1)

- ☒ Efiopiya
 - ☐ Afrika
 - ☐ Rusiya
 - ☐ Çin
 - ☐ Braziliya
-

Sual: Aşağıdakı ölkələrdən hansı dünyanın ən yoxsul ölkələrindən biridir? (Çəki: 1)

- ☒ Çad
 - ☐ ABŞ
 - ☐ Rusiya
 - ☐ Fransa
 - ☐ Hindistan
-

Sual: Beynəlxalq Valyuta Fondunun təsnifatına görə inkişaf etmiş ölkələr sırasına daxil deyil: (Çəki: 1)

- ☒ İsveç
 - ☐ ABŞ
 - ☐ Kanada
 - ☐ Meksika
 - ☐ İtaliya
-

Sual: Aşağıdakılardan hansı ölkə Beynəlxalq Valyuta Fondunun üzvü deyil: (Çəki: 1)

- ☒ Kuba
 - ☐ Türkiyə
 - ☐ Azərbaycan
 - ☐ İran
 - ☐ Braziliya
-

Sual: Ekoloji pessimizm tərəfdarı? (Çəki: 1)

- ☒ Medouz
 - ☐ Kant
 - ☐ Ksenofort
 - ☐ Adm Smit
 - ☐ K.Cinni
-

